

SOSIAL-SİYASİ ELMLƏR SERİYASI

1992, №1.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 1992. – №1. – 132 s. Tirajı 500 nüsxə. (Azərbaycan və rus dillərində).

FƏLSƏFƏ VƏ SOSİOLOGİYA

Şirəliyev H.İ., Vahidov F.Q. Şəxsiyyətin mənəvi-idraki fəallığında incəsənətin rolu. – S.3-11.

Piriyev A.M., Bədəlova R.İ. Ailə münasibətlərinin təkmilləşdirilməsi insan amilinin fəallaşdırılmasının mühüm şərtidir. – S.11-15.

Həyat tərzimizin əxlaqi əsaslarının möhkəmləndirilməsi. – S.15-21.

Əhmədov Ə.İ. Estetik zövqdə emosional və rasional cəhətlərin vəhdəti. – S.21-29.

Бабаева А. К философским взглядам Назыма Хикмета. (Nazim Hikmətin fəlsəfi baxışlarına dair). (Rus dilində). – S.29-34.

Məmmədov N.M. Aqrar-sənaye inteqrasiyasının inkişafına iqtisadi mənafehlərin əlaqələndirilməsinin təsiri. – S.35-42.

Кязимова Т.С. К вопросу об «экономическом» субъективизме. (Kazımova T.S. “İqtisadi” subyektivizm haqqında məsələyə dair). (Rus dilində). – S.43-47.

HÜQUQ

Меликова М.Ф., Гамбаров С.Т. Авеста: вопросы преступления и наказания. (Məlikova M.F., Qəmbərov S.T. Avesta: cinayət və cəza məsələləri). (Rus dilində). – S.47-57.

Bayramov E.R. Nizami Gəncəvinin ictimai-siyasi ideali. – S.57-64.

Гамбаров С.Т. Вопросы брачно-семейных отношений. (Qəmbərov S.T. Avestada ailə-nigah münasibətləri məsələləri). (Rus dilində). – S.64-73.

Касумов А.М. Некоторые социально-экономические и правовые предпосылки реформы трудового законодательства. (Qasimov A.M. Əmək qanunvericiliyi islahatlarının bir sıra ilkin sosial-iqtisadi və hüquqi şərtləri). (Rus dilində). – S.73-80.

Набиев Э.К. Некоторые аспекты эффективности действия правовой нормы. (Hüquqi normaların təsir gücünün bəzi cəhətləri). (Rus dilində). – S.80-84.

Hüseynov V.C. Cinayətlərin qarşısının alınması üzrə müdafiəçilərinin fəaliyyətinin bəzi məsələləri. – 84-89.

Мирзоев С.А. Риторика и реальное содержание в проблеме прав человека. (Mirzəyev S.A. İnsan hüququ problemində ritorika və real məzmun). (Rus dilində). – 89-95.

Гюльалиева Р.А. Вопросы совершенствования законодательства об ответственности за правонарушения на транспорте. (Gülaliyeva R.A. Nəqliyyatda qanun pozuntularına görə məsuliyyət haqqında qanunvericiliyin təkmilləşdirilməsi məsələləri). (Rus dilində). – 95-102.

Кулиева Р.О. Борьба с «теневой экономикой» на предприятиях винодельческой промышленности. (Quliyeva R.O. Şərabçılıq sənayesi müəssisələrində “kölgə iqtisadiyyatı” ilə mübarizə). (Rus dilində). – 102-107.

Мамедли А.Д. Глава государства в арабо-африканских странах. (Məmmədli A.D. Afrikanın ərəb ölkələrində dövlət başçıları). (Rus dilində). – 107-114.

PSIXOLOGİYA VƏ PEDAQOGİKA

Bayramov Ə.S. “Kitabi-Dədə Qorqud”da etnik stereotiplərin inikası. – 114-121.

Əsgərov Z. Naxçıvan MR-in konstitusiyaya səlahiyyətləri. – 122-128.

1994, №1.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 1994. – №1. – 168 s. Tirajı 500. Format A5. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Mövsümov C., Hüseynov B. Suveren Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri. – S.5-11.

Гюльалиева Р.А. Основания классификации уголовных наказаний. (Gülaliyeva R.A. Cinayət cəzalarının təsnifləşdirilməsinin əsasları). (Rus dilində). – 12-17.

Гусейнов Л.Г. Понятие международного экологического правонарушения. (Hüseynov L.Q. Beynəlxalq ekoloji qanun pozuntusu anlayışı). (Rus dilində). – S.18-27.

Расулов М.Б., Касумов А.М. Особенности содержания коллективно-трудовых правоотношений. (Rəsulov M.B., Qasımov A.M. Kollektiv əmək hüquq münasibətlərinin məzmununun xüsusiyyətləri). (Rus dilində). – S.28-36.

Касумов А.М. Некоторые вопросы классификации имущественных правомочий в трудовых правоотношений. (Qasımov A.M. Əmək hüquq münasibətlərində əmlak səlahiyyətlərinin bəzi məsələləri). (Rus dilində). – S.37-43.

Садыхов З.Г. Расторжение трудового договора (контракта) в связи с ликвидацией предприятия, учреждения, организация, сокращения численности или штата работников. (Sadıqov Z.Q. Müəssisənin, idarənin,

təşkilatın ləğv edilməsi, işçilərin sayının və ya ştatının ixtisarı ilə əlaqədar olaraq müdiriyyətin təşəbbüsü ilə əmək müqaviləsinin (kontraktın) pozulması). (Rus dilində). – S.44-50.

Самандаров Ф.Ю. Относительная распространенность деяния и ее значение для криминализации. (Səməndərov F.Y. Əməlin nisbi genişlənməsi və kriminalistika üçün onun əhəmiyyəti). (Rus dilində). – S.51-59.

Abdullayev E.İ. Dövlət idarəçiliyində inzibati-amirlik metodu. – S.60-69.

İQTİSADİYYAT

Мустафаева З.М. Общие и специфические аспекты рыночных отношений. (Mustafayeva Z.M. Bazar münasibətlərinin ümumi və spesifik cəhətləri). (Rus dilində). – S.70-74.

Рустамбеков Г.Б. Экономический аспект национальных интересов. (Rüstəmbəyov Q.B. Milli maraqların iqtisadi cəhətləri). (Rus dilində). – S.75-80.

FƏLSƏFƏ, SOSİOLOGİYA VƏ POLİTOLOGİYA

Şirəliyev H.İ., Piriyeв A.M. M.Ə.Rəsulzadənin siyasi baxışları. – S.81-90.

Юсифова Г.Ю. О процессах массоризации в современных условиях (Yusifova Q.Y. Müasir şəraitdə kütləviləşmək prosesləri haqqında). (Rus dilində). – S.91-97.

Мехтиев Р.М. Идея социальной справедливости в социал-демократических доктринах. (Mehdiyev R.M. Sosial-demokratik doktrinalarda sosial ədalət ideyası). (Rus dilində). – S.98-109.

Касумова Г.К. Эстетическое освоение Восточной культуры. (Qasımova Q.K. Şərq mədəniyyətinin estetik əsasları). (Rus dilində). – S.109-118.

Исмаилова С.А. Природа исторического сознания. (İsmayılova S.A. Tarixi şüurun mahiyyəti). (Rus dilində). – S.119-125.

Məmmədova N.K. Sosial eksperimentlə nəzəriyyənin vəhdəti. – S.126-133.

Fərəcli E.B. Abstraksiya gerçəkliyi dərk etmək üçün vasitədir. – S.134-142.

Məmmədov H.Q. Sosial proqnozlaşdırma. – S.142-148.

Səfərova G.H. Həyat tərzimizin əxlaqi məzmunu. – S.148-157.

Məmmədov Ə.B., Ağayeva S.D. Formalaşdırma və onun qneseoloji aspektləri. – S.157-167.

1995, №1.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 1995. – №1. – 160 s. Tirajı 100. Format A5. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Меликова М.Ф. Конституция Азербайджанской Республики и права человека. (Məlikova M.F. Azərbaycan Respublikasının Konstitusiyası və insan hüquqları). (Rus dilində). – S.5-13.

Rəsulov M.B., Qasımov A.M. Əmək hüququ sahəsindəki təşkilati-idarəçilik hüquq münasibətlərinin anlayışı və xarakterik əlamətləri). – S.14-21.

Hüseynov L.B. Beynəlxalq cinayət məhkəməsi: problemlər, perspektivlər. – S.22-25.

Səməndərov F.Y. Cinayət hüquqi şüur və onun funksiyaları haqqında. – S.26-36.

Кафаров Э.Т. К вопросу о правовой природы постановлений пленума Верховного Суда. (Qafarov E.T. Ali məhkəmə plenumu qərarlarının hüquqi təbiəti haqqında məsələlərə dair). (Rus dilində). – 37-43.

Самедов М.Н. Имплементация норм международного права в пределах юрисдикции государства. (Səmədov M.N. Dövlətin yurisdiksiyası çərçivəsində beynəlxalq hüquq normalarının implementasiyası). (Rus dilində). – S.44-53.

FƏLSƏFƏ VƏ SOSİOLOGİYA

Babayev M.Ə. Tarixi şüur və onun strukturu. – S.54-64.

Vahidov F.Q., Əsədov A.İ. “İnformasiya” funksional təfəkkürün aparıcı anlayışı kimi. – S.65-69.

Məmmədov Ə.B., Ağayeva S.D. Aksiomatik metod və elmi biliyin təşkilində onun rolu. – S.70-81.

Рустамов А.С., Гасанов Р.М., Садыгов А.Ф. О некоторых социально-экономических проблемах переходного периода. (Rüstəmov A.S., Həsənov R.M., Sadıqov A.F. Keçid dövrünün bəzi sosial-iqtisadi problemləri haqqında). (Rus dilində). – S.82-90.

Худавердиева А.Р. Механизмы формирования социально-экологических отношений. (Xudaverdiyeva A.R. Sosial-iqtisadi münasibətlərin formalaşması mexanizmləri). (Rus dilində). – S.91-97.

Аббасова К.Я., Алиева Р.О. Мудрость и гуманизм как элементы общественного сознания. (Abbasova K.Y., Əliyeva R.O. Müdriklik və humanizm ictimai şüurun ünsürləri kimi). (Rus dilində). – S.98-101.

Sultanova A.Ə. H.Cavidin yaradıcılığında gerçəkliyin fəlsəfi-portik inikası. – S.102-114.

SİYASİ TARİX VƏ POLİTOLOGİYA

Qəndilov S.T., Osmanova R.M. Sovetləşmənin başlanğıcında müstəqillik, yerli şərait və milli mənafe məsələlərində Azərbaycan rəhbərliyində ixtilaflar (1920-1922-ci illər). – S.115-126.

Süleymanova S.Y. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda türkçülük ictimai-siyasi cərəyanı. – S.127-132.

İbişov F.F. Azərbaycan kəndi 20-ci illərin əvvəllərində. – S.135-138.

Məmmədov X.M. XX əsrin başlanğıcında erməni-azərbaycanlı münaqişəsi və onun Azərbaycan milli hərəkatının inkişafına təsiri. – S.139-144.

Мехтиева Р.М. О сущности политического мифотворчества. (Mehdiyeva R.M. Siyasi mifyaratmanın mahiyyəti haqqında). (Rus dilində). – S.145-153.

Həsənov N.K. Azərbaycan Demokratik Respublikası parlamentinin yaranması və fəaliyyəti. – S.154-160.

1997, №1.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 1997. – №1. – 186 s. Tirajı 150. (Azərbaycan və rus dillərində). (A4 formatında).

FƏLSƏFƏ, SOSİOLOGİYA, POLİTOLOGİYA

Hacıyev S.Ə., İsmayılova L.S. Protonun stabilliyi və materiyanın quruluşu. – S.5-9.

Babayev M.Ə., İsgəndərov H.M., Qafarova R.H. Tarixi şüurun genezisi. – S.10-15.

Cavadova H.Q., Əhmədov Y.P. Mifologiya – bəşər mənəviyyatının ensiklopediyasıdır. – S.16-21.

Микаилова Н.Э., Алиева Н.Л. Проблема жизни и смерти в Зороастризме. (Mikayılova N.E., Əliyeva N.L. Zərdüştlükdə həyat və ölüm problemi). (Rus dilində). – S.22-29.

Əhmədov Ə.C. Demokratiya və insan hüquqlarının konstitusiya əsasları: Qərb dəyərləri və Azərbaycan təcrübəsi. – S.30-39.

İbadov N.S. Ömər Faiq Nemanzadənin siyasi görüşləri. – S.40-43.

Qəndilov S.T., Əhmədov E.İ. ATƏT-in Minsk qrupu və onun Qarabağ münaqişəsinə dair fəaliyyəti. – S.44-51.

Piriyeva E.A. Müasir dövrdə Azərbaycanda siyasi şəraitin sosial-psixoloji təhlili. – S.52-59.

Шафиева Э.И. Эмоциональный фон общественного настроения как объект социально-психологического исследования. (Şəfiyeva E.İ. İctimai əhval-ruhiyyənin emosional fonu sosial-psixoloji tədqiqatın obyektı kimi). (Rus dilində). – S.60-67.

Babayeva T.T. Klassik Azərbaycan ədəbiyyatında etnik psixologiya məsələləri. – S.68-76.

Səfərova G.H. Ekoloji tərbiyə və həyat tərzinin əxlaqi əsaslarının möhkəmləndirilməsi problemi. – S.77-82.

İQTİSADİYYAT

Məmmədov N.M. Keçid dövründə aqrar bölmədə yeni mülkiyyət formalarının yaranmasının zəruriliyi. – S.83-95.

HÜQUQ

Abbasquliyev A.C. Azərbaycan Respublikasının ekologiya qanunvericiliyi və onun inkişaf perspektivləri. – S.96-103.

Гадиров Э.Т. Основной вопрос философии права. (Qədirov E.T. Hüquq fəlsəfəsinin əsas məsələsi). (Rus dilində). – 104-113.

Талыбов А.С. Сущность гражданско-правовой ответственности за вред, причиненный источником повышенной опасности. (Talibov A.S. Yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə mülki-hüquqi məsuliyyətin mahiyyəti). (Rus dilində). – 114-118.

Mirzəyeva A.Q. Dövlətin vergi siyasəti. – 119-125.

Əliyev B.H. Azərbaycanca məhkəmə-psixoloji ekspertizasının meydana gəlməsi və müasir vəziyyəti. – 126-132.

Алиев М.М. Гражданско-правовая ответственность за повреждения здоровья и смерть гражданина. (Əliyev M.M. Vətəndaşın səhhətinin pozulmasına və ölümünə görə məsuliyyət). (Rus dilində). – 133-139.

Салимов К.Н. К вопросу о причинах внутригосударственного и международного терроризма. (Səlimov K.N. Dövlətdaxili və beynəlxalq terrorizmin səbəbləri). (Rus dilində). – 140-147.

Самедов М.Н. Способы имплементации норм международного права в Азербайджане. (Səmədov M.N. Azərbaycanca beynəlxalq hüquq normalarının implementasiya üsulları). (Rus dilində). – S.148-157.

Əliyev M.N. Sosial təminat üzrə hüquq münasibətlərinin ümumi xarakteristikası. – 158-165.

Qasımov A.M. Əmək hüququ üzrə sınağın hüquqi təbiəti. – S.166-177.

Шихализаде С.Э. Переходной процесс выработка правовых норм. (Şıxəlizadə S.E. Keçid dövründə hüquqi normaların hazırlanması). (Rus dilində). – S.178-181.

1998, №1.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 1998. – №1. – 156 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

Mərdanov M.C. Heydər Əliyev və Azərbaycanca təhsilin inkişafı. – S.5-16.

Məlikova M.F. Azərbaycanca hüquqi islahat və Konstitusiyə Məhkəməsi.– S.17-28.

Həsənov Ə.M. H.Əliyev və Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin qurulması.– S.29-39.

İmanov H.R., Hacıyev Z.C. Azadlıq və məsuliyyət. – S.40-52.

Qəndilov S.C. Azərbaycanın xarici siyasətinin başlıca istiqamətləri (iyun 1993-1997-ci illər). – S.53-68.

Zeynalov M.B. H.Əliyev və çağdaş Azərbaycanın ali məktəblərində fəlsəfi elmlərin tədrisinin bəzi məsələləri.– S.69-77.

Əhmədov Ə.C. Demokratiya ideali və real demokratiya. Azərbaycanca demokratik cəmiyyət quruculuğunun bəzi problemləri.– S.78-90.

Qasımov A.A. Azərbaycanca sahibkarlığın inkişaf problemləri.– S.91-101.

Mövsümov C.H. Cinayət mühakimə icraatında sübut etmə prosesinin bəzi məsələləri.– S.102-110.

Rəsulov M.B. Əmək hüquq subyektivliyinin anlayışı. – S.111-116.

Салимов К.Н. К вопросу о национальном терроризме. (Səlimov K.N. Milli terrorizm məsələsinə dair). (Rus dilində). – 117-133.

Аскеров З.А. История конституционного развития Нахчыванской Автономной Республики. (Əsgərov Z.A. Naxçıvan Muxtar respublikası Konstitusiyasının inkişaf tarixi). (Rus dilində). – 134-144.

Cəfərli N.H. XVI-XVII əsrlərdə Azərbaycanın dövlət quruluşu tarixindən (Şah, Ali Şura Məclisi, Dövlət Şurası). – S.145-153.

1999, №1-2.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. (Xüsusi buraxılış: Kitabı-Dədə Qorqud). – 1999. – №1-2. – 276 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Məlikova M.F. “Kitabi-Dədə Qorqud”da siyasi-hüquqi ideyalar. – S.5-25.

Mövsümov C.N., Qəfərov M.S. Müstəntiq tərəfindən müttəhimin hüquqları və qanuni mənafeyinin təmin edilməsinin bəzi məsələləri. – S.26-38.

Салимов К.Н. Тактика и стратегия зарубежных государств по борьбе с терроризмом. (Səlimov K.N. Xarici ölkələrin terrorizmlə mübarizə taktikası və strategiyası). (Rus dilində). – 39-52.

Cəfərli N.H. Səfəvilər dövründə cəza və işgəncə növləri. – S.53-65.

İsmayılov X.G. Azərbaycan Xalq Cümhuriyyətinin hüquqyaratma fəaliyyətinin bəzi aspektləri. – S.66-83.

Xəlilov C.Z. Ali Məhkəmə Plenumunun izahatlarının cinayət-prosessual tənzimləmə sistemində rolu. – S.84-91.

Салимов К.Н. Уголовно-правовая ответственность за терроризм по законодательству Азербайджанской Республики. (Səlimov K.N. Azərbaycan Respublikası qanunvericiliyində terrorizmə görə cinayət məsuliyyətinə cəlb etmənin problemləri. (Rus dilində). – 92-101.

Qəfərov M.S. Qəti-imkan tədbirlərinin seçilməsi zamanı müstəntiq tərəfindən müttəhimin hüquqları və qanuni mənafeyinin təmin edilməsi. – S.102-110.

POLİTOLOGİYA

Əfəndiyev M.Ə., Əfəndiyeva S.M. Siyasi ideyalar mənəvi istehsaldır. – S.111-119.

Eyyubov İ.Ə. Azərbaycanca demoqrafik proseslərin həyata keçirilməsi. – S.120-129.

Мехтиева Р.М. Роль религии в процессе политической социализации личности. (Mehdiyeva R.M. Dinin şəxsiyyətin siyasi sosiallaşması prosesində rolu). (Rus dilində). – S.130-138.

Mahmudova R.M. Ali məktəblərdə tələbələrin müstəqil işi problemi və onun tarixinə dair.– S.139-144.

FƏLSƏFƏ, SOSİOLOGİYA

Гаджиев С.А., Гаджиева Л.С. Механический детерминизм и причинность в классической физике. (Hacıyeva S.A., Hacıyeva L.S. Klassik fizikada mexaniki determinizm və səbəbiyyət prinsipi). (Rus dilində). – S.145-148.

Əhmədov Ə.İ. Cəmiyyət həyatında mənəvi istehsalın yeri.– S.149-161.

Гасанов Р.М. Модели гражданского общества. (Həsənov R.M. Vətəndaş cəmiyyətinin modelləri). – S.162-175.

Məmmədov Ə.B., İsmayılov H.O. Müasir fizikanın təşəkkülü və inkişafında uyğunluq prinsipinin metodoloji rolu. – S.176-186.

Мамедова Р.О. Гражданское общество и социальная стратификация. (Məmmədova R.O. Vətəndaş cəmiyyəti və sosial stratifikasiya). – S.187-196.

Quliyev A.İ. “Kitabi-Dədə Qorqud” ictimai-siyasi fikrimizin möhtəşəm abidəsidir. – S.197-211.

İQTİSADI NƏZƏRİYYƏ

Məmmədov N.M., Mustafayev F.F. Azərbaycanca bazar iqtisadiyyatına keçid dövrünün ziddiyyətləri, onun səbəbləri və aradan qaldırılması yolları. – S.212-68.

Bayramov M.T. Bazar münasibətlərinə keçid dövründə vergi siyasəti. – S.225-234.

Aslanov H.H. Milli hesablar sistemi makroiqtisadi proseslərin tənzimləyicisi kimi.– S.235-244.

Məmmədov A.B. İqtisadi nəzəriyyənin müasir istiqamətləri və iqtisadi reallıq. – S.245-256.

Исазаде А.Р. Правовые особенности концепции этатизма в Турции. (İsazadə Ə.R. Türkiyədə etatizm konsepsiyasının hüquqi xüsusiyyətləri). (Rus dilində). – 257-270.

1999, №3.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. (Xüsusi buraxılış: Kitabı-Dədə Qorqud). – 1999. – №3. – 198 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

FƏLSƏFƏ

İmanov H.R., Səlimov V.S. Varislik prinsipi və kütləvi şüur fenomeni. – S.5-14.

Kərimov V.M. Dünyanın elmi-fəlsəfi mənzərəsi.– S.15-22.

Гаджиев С.А., Гаджиева Л.С. Классическая механика и детерминизм. (Hacıyeva S.A., Hacıyeva L.S. Klassik mexanika və determinizm). (Rus dilində). – S.23-27.

Əliyev B.X. İctimai-iqtisadi inkişaf konsepsiyasının təhlili. – S.28-37.

Sultanova A.Ə. H.Cavidin “Şeyx Sənan” əsərində etika məsələləri. – S.38-43.

İQTİSADİYYAT

Qafarov Ş.S. İctimai əmək bölgüsü və bazar strukturunun formalaşması. – S.44-49.

Sarıyev K.A. Azərbaycanın keçid iqtisadiyyatında dövlət büdcəsinin rolu. – S.50-59.

Əyyubova N.S. Bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan dövlətinin xarici-iqtisadi münasibətləri tənzimləmək tədbirləri. – S.60-65.

HÜQUQ

Səməndərov F.Y., Qədimov E.E. Mülkiyyət əleyhinə olan gizli oğurluq haqqında 1998-ci il 7 aprel tarixli qanunun geriye şamil edilməsinin bəzi məsələləri. – S.66-73.

Байрамов Э.Р. Учение Аристотеля о политике. (Bayramov E.R. Aristotelin siyasət haqqında təlimi). (Rus dilində). – 74-82.

Салимов К.Н. Терроризм, политика государственного терроризма и национально-освободительное движение. (Səlimov K.N. Terrorizm, dövlət terrorizmi siyasəti və milli-azadlıq hərəkatı). (Rus dilində). – 83-101.

Гюльалиев Р.А. Система наказаний и уголовно-правовые санкции. (Səlimov K.N. Cəza sistemi və cinayət-hüquqi sanksiyalar). (Rus dilində). – 102-108.

Hüseynov V.C., Qəfərov M.S. Məhkəmə baxışı həddinin bəzi prosesual məsələləri haqqında. – S.109-114.

Cəfərli N.H. Səfəvilər dövründə yüksək rütbəli din xadimlərinin səlahiyyətləri. – S.115-126.

Quliyev A.İ. Azərbaycanın siyasi və hüquqi fikir tarixində qanun və qanunçuluq problemi (qədim dövr). – S.127-134.

Рустамов Р.Г. О некоторых аспектах механизма убеждения субъектов уголовно-процессуальных отношений. (Rüstəmov R.H. Cinayət-prosessual münasibətlərdə inandırmanın bəzi aspektləri haqda). – S.135-151.

Кафаров Э.Т. К вопросу о судебной практике как источнике права в Азербайджанской Республике. (Qafarov E.T. Azərbaycan Respublikasında hüququn mənbəyi kimi məhkəmə təcrübəsi məsələsinə dair). – S.152-159.

Aslanov S.X. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsində mülki-hüquqi müqavilənin rolu. – S.160-38.

İbayev V.Ə. Beynəlxalq hüquq Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsini tələb edir. – S.165-174.

Исмаилов Х.Дж. Некоторые вопросы судоустройства и судопроизводства в Азербайджане в первой половине XIX века. (İsmayılov X.C. XIX əsrin birinci yarısında Azərbaycanda məhkəmə quruluşu və mühakimə icraatının bəzi məsələləri). – S.175-189.

Görkəmli alim və nəcib insan (M.F.Məlikova – 70). – S.190-193.

2000, №1.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2000. – №1. – 150 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

FƏLSƏFƏ, SOSİOLOGİYA

Гусейнов Э.Б. Национальное самосознание: сущность и содержание. (Hüseynov E.B. Milli mənlük şüuru: mahiyyət və məzmun). (Rus dilində). – S.5-16.

Aslanova R.H. İslam, insan hüquqları və müasirlik.– S.17-25.

Əliyev B.H. Xüsusi psixoloji biliklərin ekspertiza formasında tətbiqinin prosessual əsasları. – S.26-39.

Mahmudova R.M. Ali məktəbdə tələbələrin müstəqil işinin təşkili tarixindən. – S.40-45.

Əlizadə H.Ə. Sosial-pedaqoji ideyaların inkişaf tarixi. – S.46-57.

HÜQUQ

Abbasquliyev A.C. Hüquqi islahatlar və dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi problemləri. – S.58-65.

Dəmirçiyeva M.D. Ailə-nikah münasibətlərində islam hüququnun təkamülü. – S.66-72.

Мамедов Р.Ф. Пограничные озера в международном праве. (Məmmədov R.F. Beynəlxalq hüquqda sərhəd gölləri). (Rus dilində). – S.73-94.

Сəфərли N.H. Сəфəвилər dövründə yerli hakimiyyət və idarə orqanları. – S.95-107.

Курбанова С.С. Правовая охрана промышленной собственности. (Qurbanova S.S. Sənaye mülkiyyətinin hüquqi mühafizəsi). (Rus dilində). – S.108-123.

Алиев М.Н. Роль специального трудового стажа в пенсионном обеспечении граждан. (Əliyev M.N. Xüsusi əmək stajının vətəndaşların pensiya təminatında rolu). (Rus dilində). – 124-129.

Исмаилов Р. Некоторые аспекты приобретения гражданства в Азербайджанской Республики. (İsmayılov R. Azərbaycan Respublikasında vətəndaşlığın əldə olunmasının bəzi aspektləri). – S.130-139.

Садыгов А.И. Самоопределение или сепаратизм. (Sadıqov Ə.İ. Öz müqəddəratını təyinetmə, yoxsa separatizm). (Rus dilində). – 140-147.

2000, №2.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2000. – №2. – 170 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

FƏLSƏFƏ, SOSİOLOGİYA

Kərimov V.M. Fəlsəfə və təbiətşünaslığın qarşılıqlı əlaqəsi. – S.5-11.

Musayeva Z.S. Siyasi reklam. – S.12-17.

Гасанов Р.М. Реформаторские течения в исламе и современный мир. (Həsənov R.M. İslam islahatçılığı hərəkatı və müasir dünya). (Rus dilində). – S.18-28.

İbrahimov İ.A. Sistem-struktur yanaşma metodu əsasında insan kateqoriyasının təhlili. – S.29-35.

Кадырли А.Г. Логико-методологические основа научного познания. (Qədirlı H.Q. İdrakın məntiqi-metodoloji əsasları). (Rus dilində). – S.36-44.

Nemətova S.Ə Nəsimi fəlsəfəsində insan probleminə dair. – S.45-49.

İQTİSADİYYAT

Qasımov A.A. Xarici investisiyanın Azərbaycan iqtisadiyyatında rolu. – S.50-57.

Süleymanov Q.S. Bazar iqtisadiyyatına keçid şəraitində neft maşınqayırma kompleksinin rəasional idarə edilməsi məsələləri. – S.58-63.

HÜQUQ

Cəfərli N.H. Səfəvilər dövründə şəhərlərin idarəetmə orqanları. – S.64-78.

Мехтиев Н.Г.Межгосударственные и межведомственные соглашения Азербайджанской Республики по вопросам правовой помощи по уголовным делам. (Mehdiyev N.H. Azərbaycan Respublikasının cinayət işləri

üzrə hüquqi yardım haqqında dövlətlərarası və idarələrarası razılaşmaları). (Rus dilində). – 79-90.

Mirzəyeva A.Q. Azərbaycanca vergi sistemi. – S.91-100.

Qasımzadə X.Ə. Məhəmməd Füzulinin ictimai-siyasi görüşləri. – S.101-108.

İsmayılov X.C. Azərbaycanda məhkəmə orqanlarının təşəkkülü və inkişafı tarixindən (1864-1917-ci illər). – S.109-122.

Ağamalıyev R.A. Təhsil sistemi, tədris müəssisələrinin idarəetmə modeli. – S.123-134.

Гусейнов Дж.Р. Идеиные истоки формирования политико-правового учения общества «Ихван ас-Сафа». (Hüseynov C.R. “İhvən əs-Səfa” cəmiyyətinin siyasi-hüquqi təlimlərinin formalaşmasının ideya mənbələri). (Rus dilində). – S.135-142.

Mehdiyev E.Ə. Şahidlik immuniteti problemləri. – 143-149.

Zahidov B.S. Qısqanclıq motivi ilə qəsdən adam öldürmə əməli törətmiş cinayətkarların şəxsiyyətlərinin xüsusiyyətləri. – 150-159.

Qasimov A.E. Cinayətdə iştirakçılığın formaları haqqında. – 160-165.

2000, №3-4.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2000. – №3-4. – 148 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

FƏLSƏFƏ, SOSİOLOGİYA

Əhmədli C.T. Elmi yaradıcılıqda təfəkkür ierarxiyası. – S.5-14.

Гусейнов Э.Б. Динамика и противоречивость формирования национального самосознания. (Hüseynov E.B. Milli mənlük şüurunun formalaşmasının dinamikası və ziddiyyətləri). (Rus dilində). – S.15-26.

Məmmədov H.Q. Hüquq fəlsəfəsinin mahiyyəti. – S.27-34.

Həsənova R.Ə., Məmmədov Ə.B. Təbii-elmi və humanitar mədəniyyətin dialektikasına dair. – S.35-41.

Микаилова Н.Э. К вопросу о духовности в современном обществе. (Mikayılova N.E. Müasir cəmiyyətdə mənəvilik məsələsinə dair). (Rus dilində). – S.42-51.

İQTİSADİYYAT

Nəbiyev R.Ə. Kommersiya hesabı kateqoriyasına retrospektiv baxış: nəzəri-metodoloji aspekt. – S.52-68.

HÜQUQ

Səməndərov F.Y. Azərbaycan Respublikası yeni Cinayət Məcəlləsinin sosial-hüquqi dəyərləri və qüsurları haqqında. – S.69-79.

Салимов К.Н. Источники финансирования терроризма. (Səlimov K.N. Maliyyə terrorizminin mənbələri). (Rus dilində). – 80-90.

Nəbiyev E.Q. Böyük fransız burjua inqilabının bəzi mühüm sənədləri. – S.91-95.

Əliyev M.N. Pensiya islahatının keçirilməsi XXI əsr qocalarını sosial bəlalardan xilas edəcək. – S.96-100.

Салимов К.Н., Искендерова И.Г. Криминало-криминалистическая характеристика организованной преступности в сфере банковской системы. (Səlimov K.N., İsgəndərova İ.H. Bank sistemi sahəsində mütəşəkkil cinayətkarlığın kriminalistik-kriminoloji xarakteristikası). (Rus dilində). – 101-113.

Rəhimov E.E. Məhkəmə baxışında cinayətin səbəb və şəraitinin aşkar edilməsi üzrə müdafiəçinin fəaliyyəti. – 114-120.

Бахышов Н.М. Механизм распределения государственного бюджета Азербайджанской Республики в переходной период экономики. (Бахышов Н.М. İqtisadiyyatın keçid dövründə Azərbaycan Respublikasının dövlət büdcəsinin bölgü mexanizmi). (Rus dilində). – 121-127.

Исмаилов Х.Дж. К вопросу о применении судебно-административной реформы 1840 года в Азербайджане. (İsmayılov X.C. Azərbaycanca 1840-cı il məhkəmə-inzibati islahatının tətbiqi məsələsinə dair). (Rus dilində). – S.128-142.

2001, №1-2.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2001. – №1-2. – 190 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

FƏLSƏFƏ, SOSİOLOGİYA

Əhmədli С.Т. Qanun elmi bilik sisteminin təşkili prinsipidir. – S.5-14.

Микаилова Н.Э. Художественное творчество как вид социальной активности личности. (Mikayılova N.E. Bədii yaradıcılıq sosial fəallığın növü kimi). (Rus dilində). – S.15-22.

Cabbarova L.M. Elmi-texniki tərəqqi və ünsiyyət problemləri.– S.23-34.

İQTİSADİYYAT

İsmayılov R.Ə. Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin perspektiv istiqamətləri. – S.35-40.

Taner Acuner, Akif Tabak. Kiçik və orta müəssisələrin ixracat probleminin həllində müştərək investisiyaların rolu. – S.45-53.

Nəbiyev R.Ə. Müasir Azərbaycanın keçid dövründə kommersiya hesabının tətbiqinin zəruriliyi. – S.54-67.

HÜQUQ

Мамедов Р.Ф. Новые предложения Российской Федерации по поводу определения международно-правового статуса Каспийского моря. (Məmmədov R.F. Rusiya Federasiyasının Xəzər dənizinin beynəlxalq hüquq statusunun müəyyənləşdirilməsinə dair yeni təklifləri). (Rus dilində). – S.68-86.

Самедова Ш.Т. Преступления, не представляющие большой общественной опасности, в новом Уголовном Кодексе Азербайджанской Республики. (Səmədova Ş.T. Azərbaycan Respublikası yeni Cinayət Məcəlləsində böyük ictimai təhlükə törətməyən cinayətlər). – S.87-96.

Qasımov A.E. Cinayət hüququnda “mütəşəkkil dəstə” anlayışı. – S.97-105.

Салимов К.Н. Проблема Нагорного Карабаха – механизм правового решения. (Səlimov K.N. Dağlıq Qarabağ probleminin hüquqi həllinin mexanizmi). (Rus dilində). – 106-120.

Бабаев О.С. Институт ограниченной вменяемости: история вопроса и опыт законодательства зарубежных государств. (Babayev H.S. Məhdud anlaqlıq institutu: məsələnin tarixi və xarici dövlətlərin qanunvericilik təcrübəsi). (Rus dilində). – 121-129.

Гусейнов Дж.Р. Учение общества «Ихван ас-Сафа» о государстве. (Hüseynov C.R. “İxvan əs-Səfa” (“Saflıq qardaşları”) cəmiyyətinin dövlətin mənşəyi və mahiyyəti haqqında təlimi). (Rus dilində). – S.130-141.

Гадиров Э.Т. Феномен позитивного права. (Qədirov E.T. Pozitiv hüququn fenomeni). (Rus dilində). – S.142-149.

Исмаилов Х.Дж. Специфические особенности устройства и процессуальной деятельности духовных судов в Азербайджане во второй половине XIX века. (İsmayılov X.C. XIX əsrin ikinci yarısında Azərbaycanda

dini məhkəmələrin quruluşu və prosessual fəaliyyətinin səciyyəvi xüsusiyyətləri). – S.150-168.

Талыбова К.В. Конституционный Суд в механизме судебной защиты основных прав и свобод человека. (Talibova K.V. İnsan hüquq və azadlıqlarının müdafiə mexanizmində Konstitusiyə Məhkəməsi). – S.169-183.

TƏBRİK EDİRİK!

Fuad Fryzulla oğlu Qasımzadə (Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilməsi münasibətilə). – S.184.

2001, №3-4.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2001. – №3-4. – 134 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

FƏLSƏFƏ, SOSİOLOGİYA VƏ PSIXOLOGİYA

Ахмедли Дж.Т. К вопросу о диалектике процессе познания. (Əhmədli С.Т. İdrak prosesinin dialektikasına dair). (Rus dilində). – S.5-15.

Кəримов V.M. Dünyanın maddi vəhdəti və onun təbii-elmi. – S.16-29.

Гусейнов Э.Б. Самосознание и свободная деятельность личности. (Hüseynov E.B. Şəxsiyyətin mənlük şüuru və azad fəaliyyəti). (Rus dilində). – S.30-39.

Мехтиева Р.М., Заманова Ф.Ю. Роль политической культуры в политическом участии граждан. (Mehdiyeva R.M., Zamanova F.Y. Vətəndaşların siyasi iştirakçılığında siyasi mədəniyyətin rolu). (Rus dilində). – S.40-48.

Тагиева М.А. К проблеме исследования политической культуры и субкультуры. (Tağıyeva M.A. Siyasi mədəniyyət və submədəniyyətin tədqiqi problemlərinə dair). (Rus dilində). – S.49-60.

İbadov N.S. Azərbaycan Respublikasında siyasi partiyalar. – S.61-65.

Кадырли А.Г. Онтологическое содержание законов логики и их гнесеологические функции. (Qədirli A.Q. Məntiq qanunlarının ontoloji məzmunu və onların qneseoloji funksiyaları). (Rus dilində). – S.66-76.

Allahverdiyeva İ.R., Tağıyeva F.B., Cavadov R.Ə. Ekstremal şəraitlərdə davranışın bəzi psixoloji məsələləri. – S.77-81.

Карагезов Р.Р., Кадырова Р.Г. Язык обучения и развития национальной, этнолингвистической и религиозной идентичности азербайджанских детей и подростков. (Qaragözov R.R., Qədirova R.H. Təhsil dili və azərbaycanlı uşaqların və yeniyetmələrin milli, etnik, linqvistik və dini identikliyinə inkişafı). (Rus dilində). – S.82-97.

HÜQUQ

Демирчиева М.Д. Алиментные обязательства. (Dəmirçiyeva M.D. Aliment öhdəçilikləri). (Rus dilində). – S.98-105.

Салманов А.Ф. К вопросу освобождения несовершеннолетних от уголовного наказания (в историческом аспекте). (Salmanov A.F. Yetkinlik yaşına çatmayanların cinayət cəzasından azad edilməsi məsələsinə dair). (Rus dilində). – S.106-110.

Гусейнов Дж.Р. Политический идеал общества «Ихван ас-Сафа». (Hüseynov C.R. “İxvan əs-Səfa” (“Saflıq qardaşları”) cəmiyyətinin siyasi idealları). (Rus dilində). – S.111-118.

Самедова Ш.Т. Менее тяжкие преступления Уголовном Кодексе Азербайджанской Республики. (Səmədova Ş.T. Azərbaycan Respublikasının

yeni Cinayət Məcəlləsində az ağır cinayətlər kateqoriyası). (Rus dilində). – 119-129.

2002, №1-2.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2002. – №1-2. – 204 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

FƏLSƏFƏ VƏ SOSİOLOGİYA

Kazımova K.Q. S.Ə.Şirvani irsində əks etdirilən əsas sosial-psixoloji problemlər. – S.5-14.

Микаилова Н.Э. Личность как активный субъект. (Mikayılova N.E. Şəxsiyyət fəal subyekti kimi). (Rus dilində). – S.15-29.

Румянцев С.Ю. Демографическая ситуация в Азербайджане на пороге XXI века. (Rumyantsev S.Y. XXI əsrin astanasında Azərbaycanda demografik vəziyyət). – S.30-42.

Файрушина Л.Т. Информационное обеспечение социального управления. (Fayruşina L.T. Sosial idarəetmənin informasiya təminatı). – S.40-50.

Аббасов И.А. Структура личности в теории З.Фрейда. (Abbasov I.A. Z.Freydin nəzəriyyəsində şəxsiyyətin quruluşu). – S.51-57.

Бейдулова З.К. Типы социального реагирования на проблему наркомании. (Beydulova Z.K. Narkomaniya probleminə münasibətin sosial tipləri). – S.58-70.

İQTİSADİYYAT

Məmmədov N.M., Axundzadə C.M. Sovet hakimiyyəti illərində Azərbaycan istehsalın strukturunun qurulmasının mənəviyyatın formalaşmasına təsiri. – S.71-79.

Qasımov A.A., Aslanov N.A. Beynəlxalq Valyuta Fondu və beynəlxalq valyuta-kredit münasibətlərinin tənzimlənməsində onun rolu. – S.80-89.

Mehdiyev S.B. Respublika aqrar-sənaye kompleksinin inkişafının başlıca istiqamətləri. – S.90-96.

Кулиев А.Р. Условия и особенностивступления постсоветских государств во Всемирную Торговую Организацию (сельскохозяйственный аспект). (Quliyev Ə.R. Post-Sovet ölkələrinin Ümumdünya Ticarət Təşkilatına üzv olma şərtləri və xüsusiyyətləri (kənd təsərrüfatı aspekti). – S.97-111.

Nəzərov V.M. Sahibkarlıq və sosial-iqtisadi inkişafda onun rolu. – S.112-126.

HÜQUQ

Səməndərov F.Y. Cinayət qanunvericiliyinin təkmilləşdirilməsi korrupsiya ilə mübarizənin vacib təminatlarından. – S.127-134.

Ахмедов М.Б. Проблемы применения уголовно-правовых санкций. (Əhmədov M.B. Cinayət hüquqi sanksiyaların tətbiqi problemləri). (Rus dilində). – S.135-140.

Алиев Э.А. Юридическая природа договорной практики Азербайджанской Республики по международным транспортным сообщениям и перевозкам. (Əliyev E.Ə. Beynəlxalq nəqliyyat əlaqələri və daşımaları üzrə Azərbaycan Respublikasının müqavilə praktikasının hüquqi təbiəti). (Rus dilində). – S.141-150.

Гумматов Р.Д. Правовые основы организации и деятельности исполнительной власти. (Hümmətov R.D. İcra hakimiyyətinin təşkilinin və fəaliyyətinin hüquqi əsasları). (Rus dilində). – S.151-159.

Салимов К.Н. Тактика деятельности следственно-оперативной группы по делам о взрывах и обнаружении взрывных устройств. (Səlimov K.N. Partlayışlar və partlayıcı qurğuların aşkar edilməsində əməliyyat-istintaq qrupunun fəaliyyət taktikası). (Rus dilində). – 160-175.

Ализаде И.Ф. Установление пределов прав человека и гражданина. (Əlizadə İ.F. İnsan və vətəndaş hüquqlarının hədlərinin müəyyən edilməsi). (Rus dilində). – 176-184.

Гасымов Н.Г. Интерпол в борьбе с международным терроризмом. (Qasimov N.Q. İnterpol beynəlxalq terrorizmlə mübarizədə). (Rus dilində). – 185-197.

2002, №3-4.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2002. – №3-4. – 206 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

FƏLSƏFƏ VƏ SOSİOLOGİYA

Məmmədov Ə.B., İsmayılov V.İ Sinergetik paradıqlar və dünyanın fiziki mənzərəsi. – S.5-12.

Наси́ев Z.C. Keçid dövrü və sosial dəyərlər. – S.13-23.

Əhmədli N.S. İ.Kant əxlaq haqqında yeni düşüncə sisteminin yaradıcısıdır. – S.24-39.

Əliyev B.X. K.Yaspers tarixi prosesin sırımı haqqında. – S.40-47.

Тагиева М.А. К вопросу исследования конфликтов. (Tağıyeva M.A. Siyasi mədəniyyət və submədəniyyətin tədqiqi problemlərinə dair). (Rus dilində). – S.48-59.

HÜQUQ

Нуриев Э.Э., Салимов К.Н. Миротворческий процесс урегулирования карабахского конфликта: возможно ли применение силовой акции? (Nuriyeva E.E., Səlimov K.N. Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması: güc tətbiq edilməsi mümkündürmü?). (Rus dilində). – S.60-73.

Бабаев О.С. Тактические приемы дороса в конфликтной ситуации. (Babayev O.S. Konfliktli şəraitdə dindirmənin taktiki üsulları). (Rus dilində). – S.74-87.

Исмаилов Х.Дж. Особенности судебного процесса по уголовным делам в Азербайджане в 60-80-е годы XIX века. (İsmayılov X.C. XIX əsrin 60-80-ci illərində Azərbaycanada cinayət işləri üzrə məhkəmə prosesinin xüsusiyyətləri). – S.88-105.

Сəфəров А.Ə. Konstitution deliktlərin məntiqi. – S.106-116.

Агаев И.Б. Вопросы классификации множественности преступлений. (Ağayev İ.B. Cinayət çoxluğunun təsnifatı məsələləri). – S.117-124.

Ализаде И.Ф. Ограничения прав и свобод человека в экстраординарных (чрезвычайных) ситуациях Установление. (Əlizadə İ.F. Ekstraordinar (fövqəladə) vəziyyətlərdə insan hüquq və azadlıqlarının məhdudlaşdırılması). (Rus dilində). – 125-133.

Гумматов Р.Д. Исполнительная власть: история и современность. (Hümmətov R.D. İcra hakimiyyəti: tarix və müasirlik). (Rus dilində). – S.134-142.

Сəмədov Z.A. Konstitusiyanın hüquqi müdafiə formaları. – S.143-153.

Салманов А.Ф. Освобождение от уголовного наказания несовершеннолетних с применением принудительных мер воспитательного воздействия (некоторые аспекты). (Salmanov A.F. Yetkinlik yaşına çatmayanları cinayət məsuliyyətindən azad etməklə onların barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi). (Rus dilində). – S.154-161.

Seyidov Ə.C. Beynəlxalq müqavilələrin konstitusiyaya və dövlətdaxili qanunvericiliyə uyğunluğunun yoxlanılması sahəsində xarici konstitusiyaya nəzarəti orqanlarının təcrübəsindən. – S.162-170.

İQTİSADİYYAT

Qafarov Ş.S. Müasir mərhələdə istehsalın beynəlmilləşməsi və inteqrasiyalaşması proseslərində Azərbaycanın iştirakı. – S.171-179.

Mehdiyev S.B. Aqrar bölmədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi mexanizmi və onun təkmilləşdirilməsi. – S.180-188.

Əyyubova N.S. Müasir dövrdə büdcənin optimal tənzimləyici kriteriyalarının müəyyən olunması. – S.189-198.

2003, №1.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. (Xüsusi buraxılış: Heydər Əliyev – 80). – 2003. – №1. – 178 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

Məhərrəmov Abel. Baş redaktordan (Heydər Əliyevin BDU-ya qayğısı haqqında). –5-8.

HÜQUQ

Məlikova M.F. Azərbaycan Respublikası qanunvericiliyinin konstitusiyahüquqi əsasları. – S.9-19.

Əsgərov Z.A. Deputatın hüquqi statusu. – S.20-25.

Səməndərov F.Y. Təkrar cinayətlər və qüvvədə olan Cinayət Məcəlləsində onun tənzimi. – S.26-31.

Салимов К.Н. Проблемы сотрудничества в борьбе с терроризмом: политические и правовые аспекты. (Səlimov K.N. Terrorizmlə mübarizə sahəsində əməkdaşlığın problemləri: hüquqi və siyasi aspektləri). (Rus dilində). – 32-51.

Qasimov A.M. Heydər Əliyev və müstəqil Azərbaycanda aparılan hüquqi islahatlar. – 52-59.

Мамедов Р.Ф. Из истории форомирования международно-правового статуса Каспийского моря. (Məmmədov R.F. Xəzər dənizinin beynəlxalq hüquqi statusunun formalaşması tarixindən). (Rus dilində). – S.59-69.

Кулиева Р.О. Использование компьютерных программ в правоохранительных органах. (Quliyeva R.O. Hüquq mühafizə orqanlarında kompüter programlarından istifadə). (Rus dilində). – S.70-77.

Гумматов Р.Д. Полномочия Президента Азербайджанской Республики в сфере исполнительной власти. (Hümmətov R.D. Azərbaycan Respublikası Prezidentinin icra hakimiyyəti sahəsində səlahiyyətləri). (Rus dilində). – S.78-84.

FƏLSƏFƏ

Qasımzadə F.F. Heydər Əliyev və Azərbaycan dövlət müstəqilliyi. – 85-103.

Əhmədli С.Т. Elmi yaradıcılıqda azadlıq. – 104-111.

Zeynalov M.B. Heydər Əliyev müdrikliyi və çağdaş Azərbaycanda fəlsəfə tarixi elminin inkişafı. – 112-124.

Наси́ев Z.C. Keçid dövrü və sosial dəyərlər. – 125-133.

İQTİSADİYYAT

Qafarov Ş.S. İqtisadi və sosial proseslərin dövlət tənzimlənməsinin zəruriliyi və müasir xüsusiyyətləri. – S.134-144.

Qasimov A.A. Azərbaycanın beynəlxalq iqtisadi integrasiya prosesində iştirakı. – S.145-155.

Кулиев А.Р. Сельскохозяйственный аспект взаимоотношений Азербайджана с Всемирной Торговой Организацией. (Quliyev Ə.R. Azərbaycanın ÜTT (Ümumdünya Ticarət Təşkilatı) ilə qarşılıqlı əlaqələrinin kənd təsərrüfatı aspekti. – S.156-171.

2003, №2.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2003. – №2. – 138 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Салимов К.Н. К проблеме разработки концепции национальной безопасности Азербайджана. НАТО – реалии и перспективы. (Səlimov K.N. Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının işlənilməsi probleminə dair. NATO – həqiqətlər və perspektivlər). (Rus dilində). – 5-16.

İmanov M.N. Terrorçuluq cinayətləri ilə cinayət-hüquqi mübarizə məsələləri). – 17-25.

Ахмедов М.Б. Основные направления концепции нового Уголовного Кодекса Азербайджанской Республики. (Əhmədov M.B. Azərbaycan Respublikası yeni Cinayət Məcəlləsinin əsas konseptual istiqamətləri). (Rus dilində). – 26-37.

Sadıxov M.M. Dövlətə xəyanət əməlləri ilə mübarizədə Azərbaycan Respublikasında cinayət qanunvericiliyinin inkişafı. – 38-45.

Abbasov İ.Q. Prokurorun prosesual müstəqilliyinin bəzi məsələləri. – 46-53.

Xudiyev N.N. Təkrar qəsdən adam öldürmə cinayətlərinin tövsifində residiv halları. – 54-61.

FƏLSƏFƏ VƏ SOSİOLOGİYA

Rüstəmov İzzət. Müasir təbiətşünaslığa konseptual yanaşma (Ə.Məmmədovun və R.Bəşirovun eyni adlı kitabı (2001) haqqında). –62-80.

Багирова С.С., Вахидов Ф.К. Адекватная экранизация: критерии и признаки. (Bağirova S.S., Vahidov F.Q. Adekvat ekranlaşdırma: meyarları və əlamətləri). (Rus dilində). – 81-89.

Əliyev B.X. İ.Q.Herder ictimai inkişafın qanunları problemi haqqında. – S.90-98.

Əfəndiyev M.Ə., Şirinov A.M. Heydər Əliyev və milli siyasi mədəniyyətin inkişafı. – S.99-105.

Səməndərova A.F. Cəza hədəsinin qanunpozan şəxslərin davranışına təsirinin sosial-psixoloji məsələləri. – S.106-116.

Şiriyeva A.A. Azərbaycan zərgərliyində naxış motivlərinin dini-mifoloji məzmununa dair. – 117-123.

İQTİSADİYYAT

Məcidov E.M. Azərbaycanda sosial infrastruktur sisteminin formalaşması və onun milli iqtisadiyyatın inkişafında rolu. – 124-134.

2003, №3-4.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2003. – №3-4. – 228 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Qasımov A.M. Müdafiə tədbirlərinin və intizam məsuliyyəti tədbirlərinin nisbəti. – 5-15.

Салимов К.Н. Конфликты и проблемы миротворческой деятельности ООН по их урегулированию. (Səlimov K.N. Münaqişələr və onların həllində BMT-nin sülhməramlı qüvvələrinin fəaliyyəti problemləri). (Rus dilində). – 16-22.

Исмаилов Х.Дж. Вопросы организации и деятельности духовных судов в Азербайджане до Российского завоевания. (İsmayılov X.C. Rus işğalına qədər Azərbaycanda dini məhkəmələrin təşkili və fəaliyyəti məsələləri). (Rus dilində). – 23-34.

Süleymanov F.M. Azərbaycan Respublikası Konstitusiyasının aliliyi. – 35-42.

Əliyev M.N. Azərbaycan Respublikasında məcburi pensiya sığortasının gələcək inkişaf perspektivləri. – 43-52.

Агаев И.Б. Юридические признаки реальной совокупности преступлений. (Ağayev İ.B. Cinayətlərin real cəminin hüquqi əlamətləri). (Rus dilində). – 53-66.

Əliyev M.O. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində sağlamlıq əleyhinə edilən cinayətlərə görə sanksiyaların qurulması və onların cinayətlərin kateqoriyaları ilə uyğunluğu məsələləri. – 67-72.

Магеррамов А.А. Проблемы разработки международной конвенции об охране среды Каспийского моря. (Məhərrəmov A.A. Xəzər dənizinin ətraf mühitinin qorunması üzrə konvensiyanın hazırlanması problemləri). (Rus dilində). – S.73-82.

Юсифов Ш.М. Общая характеристика принципа свободы договора. (Yusifov Ş.M. Müqavilə azadlığı prinsipinin ümumi xarakteristikası). (Rus dilində). – S.83-89.

Qurbanov T.Q. Bazar iqtisadiyyatına keçid dövründə dələduzluq cinayətinin yeni formaları haqqında. – S.90-97.

Салманов А.Ф. Освобождение несовершеннолетних от наказания по Уголовном Кодексу 1961 года. (Salmanov A.F. 1961-ci ildə qəbul edilmiş Cinayət Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayanların cəzadan azad edilməsi). (Rus dilində). – S.98-113.

İQTİSADİYYAT

Nəzərov V.M. Kiçik sahibkarlığın inkişaf strategiyası innovasiya fəaliyyətinin stimullaşdırıcı amili kimi. – 114-118.

Əliyev V.İ. Gömrük tarif tənzimlənməsinin dövlətin gömrük işi sistemində yeri və gömrük siyasəti ilə qarşılıqlı əlaqəsi. – 119-127.

FƏLSƏFƏ, SOSİOLOGİYA, PSIXOLOGİYA

Əhmədli C.T. Elmi idrakın əsas postulatları. –127-134.

Рашидова А.Э. Основные концепции и модели руководства и лидерства. (Rəşidova A.E. Rəhbərlik və liderkiyin əsas konsepsiyaları və modelləri). (Rus dilində). – 135-146.

Məmmədova G.F. Özünüdərək və mənlilik şüuru. – S.147-152.

Haşımova S.S. Şəxsiyyətin sosiallaşması və onun sosial-psixoloji amilləri. – S.153-159.

Алиев Э.Б. Проблема адаптации в структуре психологического обеспечения профессиональной деятельности военнослужащих. (Əliyev

E.V. Hərbçilərin peşəkar fəaliyyətinin psixoloji təminatı strukturunda uyğunlaşma problemi). (Rus dilində). – 160-165.

Тағијева G.B. Çətin şəraitdə yaşayan məktəbəqədər yaşlı uşaqların psixi inkişafının səciyyəvi xüsusiyyətləri). (Rus dilində). – 166-170.

Piriyev A.M., Rüstəmov A.S. Azərbaycan Respublikasının xarici siyasət konsepsiyasının yaradıcısı (Heydər Əliyevin fəaliyyəti haqqında). – 171-179.

Мехтиев Р.М., Заманова Ф.Ю. Особенности политической социализации личности в Азербайджанской Республике. (Mehdiyeva R.M., Zamanova F.Y. Azərbaycan Respublikasında şəxsiyyətin siyasi sosiallaşdırılmasının xüsusiyyətləri). (Rus dilində). – 180-186.

Гафарова О.Г. Организация экологической общественно-полезной деятельности старшеклассников. (Qafarova O.Q. Yuxarı sinif şagirdlərinin ekoloji ictimai-faydalı fəaliyyətinin təşkili). (Rus dilində). – 187-197.

Rənahova K.H. Əsirəddin Əbhərinin ontoloji görüşlərinin kateqorial aparatı. – S.198-206.

Байрушина Л.Т. Процедура принятия решений и факторы их оптимальности. (Bayruşina L.T. Qərarların qəbulu proseduru və onların optimallığı amilləri). (Rus dilində). – 207-213.

Халилова Ф.Р. Преступность как система (социологический анализ). (Xəlilova F.R. Cinayətkarlıq bir sistem kimi (sosioloji analiz). (Rus dilində). – 214-223.

2004, №1-2.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2004. – №1-2. – 182 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Səlimov K.N., Şəfiyev Ü.A. Bir daha terrorizmin təbiəti və profilaktikası haqqında rəqurs, din-terror münasibətləri. – 5-11.

Qasımov A.M. Əmək hüququnda qəti-imkan tədbirlərinin anlayışı və ümumi xarakteristikası. – S.12-15.

Qəfərov M.S. Elmi-texniki tərəqqinin nailiyyətləri və cinayət mühakimə icraatında şəxsiyyətin mənafehləri. – S.16-27.

Cəfərli N.H. Səfəvilərin idarəçilik sistemində sənətkarlıq təşkilatlarının yeri. – S.28-33.

Xələfov E.A. Bank qanunvericiliyinin və bank hüququnun xüsusiyyətləri. – S.34-41.

Dadaşov Z.N. Əmək hüququnda əməyin azadlığı prinsipi və onun məzmunu. – S.42-49.

Ализаде И.Ф. Пределы ограничения основных прав и свобод некоторых категорий государственных служащих. (Əlizadə İ.F. Bir sıra kateqoriya dövlət qulluqçularının əsas hüquq və azadlıqlarının məhdudiyət hüdudları). (Rus dilində). – 50-58.

Кулиев З.М. Теоретические аспекты провозприменительной деятельности суда. (Quliyev Z.M. Məhkəmə hüquqtətbiqetmə fəaliyyətinin nəzəri aspektləri). (Rus dilində). – 59-66.

Агаев И.Б Судимость как обязательная предпосылка при определении рецидива преступлений. (Ağayev İ.B. Məhkumluq cinayət residivinin təyinində zəruri şərt kimi). (Rus dilində). – 67-75.

İQTİSADİYYAT

Рустамбеков Г.Б. Национальный компонент в глобализации экономики. (Rüstəmbəyov H.B. İqtisadi qloballaşmanın milli komponenti). (Rus dilində). – S.76-83.

Əliyev V.İ. Dövlətin milli iqtisadiyyatının formalaşması və inkişafında gömrük tarifinin rolu. – S.84-91.

Кязимов М.С. Налоговое платежи как активный метод государственного вмешательства в рыночную экономику. (Kazimov M.S. Vergi ödənişləri dövlətin bazar iqtisadiyyatına müdaxiləsinin fəal metodu kimi). (Rus dilində). – S.92-97.

FƏLSƏFƏ, PSIXOLOGİYA

Əhmədli C.T. Sosial sistemin bir komponenti olan elmin funksiyaları. – 98-105.

Məmmədov Ə.B., Bəşirov R.İ., Namazova F.Ə. Metod və nəzəriyyənin qarşılıqlı əlaqəsinin dialektikasına dair. – 106-112.

Бабаев М.А. Предназначение исторического познания. (Babayev M.A. Tarixi idrakın təyinatı). (Rus dilində). – S.113-128.

Hüseynli N.Z. Dil və təfəkkür problemi: məntiqi-tarixi yanaşma. – 129-140.

İsmayılov V.İ. Elmin inkişafının Kun modeli. – 141-148.

Rzayev M.H. Keçid dövrü şəxsiyyətinin sosial-fəlsəfi təhlilinin metodoloji məsələləri. – 149-159.

Mustafayev S.M. Tibbi ekologiya: cəmiyyətin sağlamlığının ekoloji problemləri. – 160-167.

Kazımova K.Q. S.Ə.Şirvani irsində şəxsiyyətin mənəvi keyfiyyətlərinin əks etdirilməsi. – 168-177.

2004, №3.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2004. – №3. – 216 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Məlikova M.F. Naxçıvan Muxtar Respublikasının konstitusion inkişafının bəzi aspektləri. – 5-18.

Салимов К.Н. К проблеме национального терроризма (международно-правовой и психологический аспекти). (Səlimov K.N. Milli terrorizm problemləri). (Rus dilində). – 19-31.

Гюльалиева Р.А. Понятие и виды целей наказания в уголовном праве. (Güləliyeva R.A. Cinayət hüququnda cəza məqsədlərinin anlayışı və növləri). (Rus dilində). – 32-38.

İmanov M.N. Terrorçuluq cinayətlərinin obyektinin təhlili məsələləri. – 39-50.

İsmayılov X.C. XIII-XIV əsrlərdə Azərbaycanda dövlət aparatının təşkili və fəaliyyətinin bəzi aspektləri). (Rus dilində). – 51-66.

Xələfov E.A. Özəlləşdirməyə dair əsas konsepsiyalar və onun həyata keçirilməsi sahəsində xarici dövlətlərin təcrübəsi. – S.67-70.

Ализаде И.Ф. Пределы ограничения прав и свобод осужденных в Азербайджанской Республике. (Əlizadə İ.F. Azərbaycan Respublikasında məhbusların hüquq və azadlıqlarının məhdudlaşdırılması həddləri). (Rus dilində). – 71-80.

Махмудов И.А. Особенности совпременной системы международных отношений и проблемы их международно-правового регулирования. (Mahmudov İ.A. Müasir beynəlxalq münasibətlər sistemlərinin xüsusiyyətləri və onların beynəlxalq-hüquqi tənzimlənməsi problemləri). (Rus dilində). – 81-91.

Sadıqov M.M. Məhkəmənin hazırlıq iclası. – 92-96.

Гусейнов Дж.Р. Вопросы права в учении союза «Ихван ас-Сафа. (Hüseynov C.R. “İxvan əs-Səfa” (“Saflıq qardaşları”) cəmiyyətinin təlimində hüquq məsələləri). (Rus dilində). – S.97-104.

Гулиев З.М. Проблемы судебного толкования. (Quliyev Z.M. “Məhkəmə təfsiri problemləri). (Rus dilində). – S.105-115.

İQTİSADİYYAT

Qafarov Ş.S., Qarayev F.M. Reklamın genezisi və təkamülü. – 116-124.

Əyyubova N.S., Paşayev R.T. Azərbaycanca büdcə siyasətinin əsas istiqamətləri və insan inkişafı. – 125-135.

FƏLSƏFƏ, PSIXOLOGİYA

Rahid Ulusel. Harmoniya fəlsəfəsi və onun təkamülü. – S.135-145.

Səmədova R.M., Məmmədov Ə.B. Sistem yanaşma: mahiyyəti və qnoseoloji aspektləri. – 146-154.

Cavadova H.Q. Din simvolik sistem kimi. – 135-161.

Xanlarova N.İ. Texnogen amillərin ətraf mühitə neqativ təsiri. – 162-174.

Məmmədov İ. Təhsil sistemində psixologiyadan dərslilər və proqramlar haqqında. – 175-189.

PEDAQOGİKA

Mahmudova R.M. Ali məktəb mühazirəsinin səmərəli təşkili şərtləri. – 190-195.

Qasımova L.N. Məktəblilərin əməksevərlik dəyərləri əsasında tərbiyəsindən. – 196-202.

KİTABLAR ALƏMİNDƏ

Rüstəmov İzzət. Etnik dinlər və dünya dinləri (Həmid İmanovun rəhbərliyi ilə hazırlanıb nəşr edilmiş eyni adlı kitab (2003) haqqında). – 203-211.

2004, №4.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2004. – №4. – 172 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Qasımov A.M. Əmək haqqı iqtisadi və hüquqi kateqoriya kimi. – 5-11.

Əliyev M.N. Sosial təminat hüququ elminin hüquq elmləri sistemində yeri. – 12-19.

Əliyev E.Ə. Nəqliyyat qanunvericiliyi anlayışı, onun əsas cəhətləri və sistemi. – 21-20.

İmanov M.N. Terrorçuluq cinayətlərini törədənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi. – 31-37.

Qəfərov M.N. Yeni cinayət prosessual qanunvericilikdə şəxsiyyətinin hüququnun təmin edilməsinin əsas müddəaları. – 38-51.

Əlizadə İ.F. Azərbaycan Respublikasında məhdudlaşdırılması qadağan edilmiş insan hüquq və azadlıqları. – 52-59.

Quliyev Z.M. Azərbaycan Respublikasında iqtisad məhkəmələrinin hüquqi aktları. – 60-69.

Талыбова К.В. Суд как наиболее эффективное средство защиты прав человека. (Talıbov K.V. Məhkəmə insan hüquqlarının müdafiəsində ən faydalı vasitədir). (Rus dilində). – 70-82.

Мирзоева Ф.Ф. Наследственное правопреемство. История возникновения и развития наследственного права. (Mirzəyeva F.F. Vərəsəlik

hüquq varisliyi. Vərəsəlik hüququnun yaranması və inkişaf tarixi). (Rus dilində). – 83-88.

Аббасбейли А.Н. Российская Федерация и Соединенные Штаты Америки: состояние и перспективы. Поиск путей сотрудничества. (Abbasbəyli A.N. Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatları: ictimai vəziyyət və perspektivlər. Əməkdaşlıq yollarının axtarışı). (Rus dilində). – 89-105.

Qasımova N.A. Azərbaycan Respublikası ali qanunverici orqanın xarici əlaqələrdə iştirak formaları. – 106-112.

İQTİSADİYYAT

Азизов А.А. Особенности становления интеграционных связей национальной экономики в условиях формирования новой экономической системы. (Əzizov A.A. Yeni iqtisadi sistemin formalaşması şəraitində milli iqtisadiyyatın inteqrasiya əlaqələrinin qurulmasının xüsusiyyətləri). (Rus dilində). – S. 113-122.

Алиев В.Ф. Социально-экономическая сущность страхования, виды и субъекты страховой деятельности. (Əliyev V.İ. Sığortanın sosial-iqtisadi mahiyyəti, sığorta fəaliyyətinin növləri və subyektləri). (Rus dilində). – S. 123-133.

FƏLSƏFƏ

Пирiyev A.M. Milli mənafe və milli təhlükəsizlik strategiyası. –134-146.

Мамедова Р.О. Правовое и противоправное поведение личности в обществе. (Məmmədova R.O. Cəmiyyətdə şəxsiyyətin hüquqi və hüquqazidd davranışı). (Rus dilində). – 147-156.

Eyyubov İ.Ə. Müstəqil Azərbaycan Respublikasında miqrasiya siyasətinin həyata keçirilməsi formaları). (Rus dilində). – 157-163.

Исмаилова К.Т. Формы и методы участия органов местной исполнительной власти в демократических процессах. (İsmayılova K.T. Yerli icra hakimiyyəti orqanlarının demokratik proseslərdə iştirakının forma və metodları). (Rus dilində). – 164-167.

2005, №1.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2005. – №1. – 180 s. Tirajı 120. (Azərbaycan və rus dillərində). (A4 formatında).

FƏLSƏFƏ

Алиева М.А. Эвтаназия как морально-правовая проблема. (Əliyeva M.A. Evtanaziya etik-hüquqi problem kimi). (Rus dilində). – S.5-14.

Гусейнов Э.Б. Национальное сознание и самосознание личности. (Hüseynov E.B. Milli şüur və şəxsiyyətin mənlük şüuru). (Rus dilində). – S.15-20.

Osman Əfəndi. Hissi idrak prosesində “estetik zövq” anlayışının yeri. – S.21-25.

Кадырова Р.Г. Азербайджан и ислам в эпоху глобализации. (Qədirova R.H. Qloballaşma dövründə Azərbaycan və islam). (Rus dilində). – S.26-31.

Мамедалиев З. О философском статусе понятия “художественного времени”. (Məmmədəliyev Z. “Bədii zaman” anlayışının fəlsəfi statusuna dair). (Rus dilində). – S.32-36.

Əlizadə B.X. L.Bolinqbrok və onun “Tarix fəlsəfəsi”. – S.37-43.

Меджидова Н.Г. К некоторым философским проблемам современной геронтологии. (Məcidova N.Q. Müasir gerontologiyanın bəzi fəlsəfi problemlərinə dair). (Rus dilində). – S.44-51.

HÜQUQ

Салимов К.Н. Новые направления в реформировании деятельности спецслужб США в борьбе с терроризмом. (Səlimov K.N. ABŞ-ın xüsusi xidmət orqanlarının fəaliyyətinin islahatlarının yeni istiqamətləri). (Rus dilində). – S.52-63.

Головко А.А. Законность и усмотрение (теоретические основы. (Qolovko A.A. Qanunçuluq və mülahizə). (Rus dilində). – S.64-72.

Мəхəррəmov А.А. Müasir beynəlxalq hüquqda ekoloji təhlükəsizlik konsepsiyası. – S.73-79.

Самедов М.Н. Международный договор и судебная практика. (Səmədov K.N. Beynəlxalq müqavilə və məhkəmə təcrübəsi). (Rus dilində). – S.80-89.

Талыбов А.С. Порядок компенсации морального (неимущественного) вреда за нарушение авторских и смежных прав. (Talıbov A.S. Müəlliflik hüququ və əlaqəli hüquqların pozulması nəticəsində vurulmuş mənəvi (qeyri-maddi) ziyanın kompensasiya qaydası). (Rus dilində). – S.90-95.

Əliyev Ə.İ. Əmək miqrasiyasının universal səviyyədə beynəlxalq-hüquqi tənzimlənməsinin ümumnəzəri məsələləri. – S.96-104.

İsmayılov X.C. Elxanilər dövründə Azərbaycanda dünyəvi qanunvericiliyin tətbiqi məsələləri. – S.105-118.

Həsənalıyev Z.M. Avropa müəllifləri XVII əsr Səfəvi dövlətinin yerli idarə sistemi haqqında. – S.119-124.

Тутаюк Ф.Х. Содержание умысла виновного при убийстве с особой жестокостью. (Tutayuk F.X. Xüsusi amansızlıqla adam öldürmə işləri üzrə təqsirkarın qəsdinin müəyyən edilməsi). (Rus dilində). – S.125-133.

Ахмедов М.Б. Норма Уголовного Кодекса Азербайджанской республики о необходимой обороне нуждается в пересмотре. (Əhmədov M.B. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin zəruri müdafiəni nəzərdə tutan normasının yenidən baxılmasına ehtiyacı var). (Rus dilində). – S.134-139.

İQTİSADİYYAT

Рустамбеков Г.Б. Рыночная трансформация и глобализация экономики. (Rüstəmbəyov H.B. Bazar transformasiyası və iqtisadi qloballaşma). (Rus dilində). – S.140-149.

Sadıqova A.T. Azərbaycanda ekoloji vəziyyətin insan inkişafına təsirinin qiymətləndirilməsi. – S.150-155.

Məhərrəmov A.M. Milli sahibkarlığın və xarici iqtisadi əlaqələrin inkişafında gəmrük orqanlarının rolu. – S.156-165.

Самедов Р. Влияние тенденций развития мирового туризма на индустрию туризма в Азербайджане. (Səmədov R. Dünya turizm inkişafı tendensiyalarının Azərbaycan milli turizm sənayesinə təsiri). (Rus dilində). – S.166-175.

2005, №2.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2005. – №2. – 180 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Qasimov A. MDB üzvü olan dövlətlərdə əvəzçilik üzrə işin hüquqi tənzimlənməsi: müqayisəli təhlil. – S.5-13.

Байрамов Э.Р. Некоторые проблемы политической и правовой идеологии в России в первой половине XIX в. (Bayramov E.R. XIX əsrin birinci yarısında Rusiyada siyasi və hüquqi ideologiyanın bəzi problemləri). (Rus dilində). – S.14-26.

Самедова Ш.Т. Система принципов международного уголовного права. (Səmədova Ş.T. Beynəlxalq cinayət hüququ prinsiplərinin sistemi). (Rus dilində). – S.27-36.

Гусейнова К.Э. О допустимости доказательств в уголовном процессе. (Hüseynova K.E. Cinayət prosesində sübutların mümkünlüyü). (Rus dilində). – S.37-43.

Sadıxov M. Məhkəmə icraatının ilkin mərhələsində cinayət təqibi üzrə insan hüquq və azadlıqlarının təmin edilməsi. – S.44-48.

Аббаслы М.А. Гражданский иск и гражданский истец в уголовном процессе. (Cinayət prosesində mülki iddia və mülki iddiaçı). (Rus dilində). – S.49-60.

Саядов Ф. Особенности объекта посягательства при разбое. (Sayadov F. Quldurluqda qəsdə məruz qalan obyektin xüsusiyyətləri). (Rus dilində). – S.61-65.

Quliyev M.R. Siyasi rejim anlayışı məsələsinə dair. – S.66-73.

Bəktaş S.İ. Məhkəmə hakimiyyəti anlayışı və onun əlamətləri. – S.74-83.

İmanov M.N. Mütəşəkkil dəstə tərəfindən terrorçuluq cinayətinin törədilməsi ağırlaşdırıcı hal kimi. – S.84-92.

Саббаров Z.Z. Орта əsrlərdə Azərbaycanda hüquq mənbələrinin əsas cəhətləri. – S.93-107.

İQTİSADİYYAT

Aslanov H.H. Azərbaycanın beynəlxalq neft layihələrinin iqtisadi reallaşması və dünya təsərrüfat əlaqələrində onun rolu. – S.108-119.

Şamilova H.S. Keçid iqtisadiyyatı şəraitində Azərbaycanda əhalinin sosial müdafiəsinin səmərəlilik meyarları. – S.120-128.

Paşayev R.T., Əyyubova N.S. Büdcənin tarazlı formalaşma modelinin işlənməsi məsələləri. – S.129-134.

Меджидова С.М. Экспериментальное исследование “Я – концепции”. (Məcidova S.M. “Mən – konsepsiya”nın eksperimental tədqiqi – S.135-148.

FƏLSƏFƏ, PSIXOLOGİYA

Şəfiyeva E.İ. Zabitlərin döyüş-təlim hazırlığına təsir edən destruktiv psixi halların səciyyəsi. – S.149-158.

Bəşirov R.İ., Məmmədov Ə.B. Elmi inqilablar və rasionallığın tarixi tipləri: məntiqi-qnoseoloji təhlil. – S.159-166.

Haşımova S.S. Şəxsiyyətin tipologiyası haqqında. – S.167-177.

PEDAQOGİKA

Mahmudova R.M. Ali məktəb mühazirəsinin səmərəli təşkili şərtləri. – S.178-184.

NEKROLOQ

Əsrə bərabər ömür (Hüquq elmləri doktoru, professor Cəfər Hacı Həsən oğlu Mövsümov (1927-2005) haqqında). – S.185-187.

2005, №3.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2005. – №3. – 172 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Məlikova M.F. Hüquqi proqnozlaşmanın anlayışı və xüsusiyyətlərinə dair. – S.5-16.

Abbasbəyli A.N. Avropa inteqrasiyası anlayışı və nəzəriyyələri. – S.17-23.

Əliyev M.N. Ali hüquq təhsili sistemində sosial təminat hüququnun tədrisi metodikasının təkmilləşdirilməsi problemləri. – S.24-33.

Мовсумов М.А. К вопросу о действии гражданского процессуального закона во времени. (Mövsümov M.A. Mülki prosesual qanunun zamana görə tətbiqinə dair). (Rus dilində). – S.34-43.

Qəfərov M.S. Cinayət prosesində şəxsiyyətin təhlükəsizliyinin təmin edilməsinin cinayət-prosessual tədbirləri. – S.44-55.

Bayramzadə X.Ə. Hakim və əməliyyat-axtarış fəaliyyəti. – S.56-66.

Xələfov E.A. Bank sisteminin strukturunun bəzi məsələləri (Ümummillilik inkişaf bankları bizə lazımdırımı?). – S.67-72.

Baxışov F.Q. Zəruri müdafiə institutunun təkmilləşdirilməsi problemləri haqqında. – S.73-84.

Səmədov Z.Ə. Konstitusiya məhkəmə icraatı ədalət mühakiməsinin növlərindən biri kimi. – S.85-91.

Аббаслы М.А. Гражданский ответчик в (досудебном) уголовном судопроизводстве. (Abbaslı M.A. Cinayət mühakiməsində (məhkəməyəqədər) mülki cavabdeh). (Rus dilində). – S.92-101.

Sadiq Turan İsmayıl qızı. Beynəlxalq Əmək Təşkilatı (BƏT) normalarının hüquqi təbiəti. – S.102-110.

İQTİSADİYYAT

Магеррамов А.М. Роль таможенной службы в регулировании внешнеэкономической деятельности. (Məhərrəmov A.M. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsində gömrük xidmətinin rolu). (Rus dilində). – S.111-117.

Бабаева З.Г. Сущность и система экономической безопасности Азербайджанской Республики. (Babayeva Z.H. Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin mahiyyəti və sistemi). (Rus dilində). – S.118-126.

FƏLSƏFƏ, SOSİOLOGİYA

Qılıcov İ.S. Fəaliyyət sistem kimi və onun əsas ünsürləri. – S.127-136.

Tağıyev A., Musayev A. Azərbaycan Respublikasının Davamlı İqtisadi İnkişaf Strategiyası haqqında (I məqalə). – S.137-147.

Ağayev T.B. Qanunvericilik sosiologiyasının bəzi cəhətləri. – S.148-153.

Алиева Я.Н. Теоретико-методологические аспекты изучения социальной структуры (социологический анализ). (Əliyeva Y.N. Sosial strukturun öyrənilməsinin nəzəri-metodoloji aspektləri (sosioloji təhlil). (Rus dilində). – S.154-167.

2005, №4.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2005. – №4. – 142 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Салимов К.Н. О необходимости разработки законопроекта о содержании под арестом подозреваемых и обвиняемых. (Səlimov K.N.

Təqsirləndirilən və şübhəli bilinən şəxslərin həbs olunması və saxlanması haqda qanun layihəsinin hazırlanması haqqında). (Rus dilində). – S.5-18.

Nəbiyev E.Q. İngiltərənin siyasi və hüquqi inkişafında böyük azadlıqlar xartiyasının rolu. – S.19-26.

İsmayılov X.C. X-XII əsrlərdə Azərbaycanda islam hüququ və digər hüquq mənbələrinin nisbəti məsələsinə dair. – S.27-42.

Xələfov E.A. Sahibkarlıq fəaliyyəti sahibkarlıq hüququnun predmeti kimi. – S.43-47.

Qəfərov M.S. Cinayət mühakimə icraatında şəxsiyyətin təhlükəsizliyinin təmin edilməsinin cinayət-hüquqi tədbirləri. – S.48-55.

Əliyev Ə.İ. Qadınların cinayət-hüquqi mühafizəsinin inkişaf tarixindən. – S.56-65.

Xudaverdiyev E.Ə. Rüşvətə alma cinayətinin məsuliyyəti ağırlaşdıran halları. – S.66-73.

Cabbarov Z.Z. XV-XVIII əsrlərdə Azərbaycanda fərmanların hüquqi təbiəti haqqında. – S.74-84.

İQTİSADİYYAT

Cavadov V.M. Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi. – S.85-94.

Sadıqova A.T. Azərbaycanda regionlar üzrə ekoloji vəziyyətin demoqrafik göstəricilərə təsirinin qiymətləndirilməsi. – S.95-101.

FƏLSƏFƏ

Hacıyeva A. Əl-Qəzalinin hermenevtik metodu həqiqət konsepsiyası kontekstində. – S.102-114.

Rəcəbli H. Cəmiyyətin sosial stratifikasiyası. – S.115-125.

Tağıyev A., Musayev A. Azərbaycan Respublikasının Davamlı İqtisadi İnkişaf strategiyası haqqında (II məqalə). – S.126-137.

2006, №1.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2006. – №1. – 200 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Аббасбейли А.Н. Российская Федерация и ее место в Европейской геостратегии. (Abbasbəyli A.N. Rusiya Federasiyası və onun Avropa geostrategiyasında yeri). (Rus dilində). – S.5-17.

İmanlı M.N. Terrorçuluq cinayətinin beynəlxalq aspektdən araşdırılmasının bəzi mübahisəli məsələləri. – S.18-24.

Əliyev Ə.İ. Əcnəbilərin ayrı-ayrı kateqoriyalarının hüquqi vəziyyətinin əsas xüsusiyyətləri. – S.25-45.

Qəfərov M.S. Cinayət mühakimə icraatında prosesual məcburiyyət tədbirləri: nəzəri məsələlər. – S.46-54.

Kazımlı E.V. Avropa İnsan Hüquqları Konvensiyasında azadlıq və şəxsi toxunulmazlıq hüququ və Azərbaycan qanunvericiliyi. – S.55-69.

Мирзоев Р.И. Правосубъектность международного морского трибунала. Общие положения. (Mirzəyev R.İ. Beynəlxalq dəniz tribunalinin sübyektib hüququ). (Rus dilində). – S.70-77.

Quliyev M.R. Demokratik rejimin xüsusiyyətləri. – S.78-85.

Мирзоева Ф.Ф. Заключение брака гражданами Азербайджанской Республики с иностранцами на территории Азербайджанской Республики. (Mirzəyeva F.F. Azərbaycan Respublikası ərazisində Azərbaycan vətəndaşları və əcnəbi vətəndaşlar arasında nikah bağlanması). (Rus dilində). – S.86-96.

FƏLSƏFƏ, SOSİOLOGİYA

Мамедалиев З.Г. Становление Западной культуры и линейная концепция времени. (Məmmədəliyev Z.Q. Qərb mədəniyyətinin təşəkkülü və xətti zaman konsepsiyası). (Rus dilində). – S.97-103.

Məmmədov Ə.B., Qurbanov F.İ. Sinergetikanın fəlsəfi xarakteristikası. – S.104-111.

Şəfiyev Ü.A. İnsan – siyasət münasibətlərinin spesifik xüsusiyyətləri. – S.112-116.

Mürşüdlü Q.C. C.Əfqaniyə görə qəza və qədər in mahiyyəti. – S.117-125.

Гаджиева М.Т. Теоретическое осмысление проблемы философии культуры музыкального мышления в Азербайджане. (Hacıyeva M.T. Azərbaycanca musiqi təfəkkürü mədəniyyət fəlsəfəsi probleminin nəzəri dərki). (Rus dilində). – S.126-133.

İQTİSADİYYAT

Qarayev İ.Ə., Suleymanova S.Q. İqtisadi artım və insan kapitalı. – S.134-139.

Əliyev V.İ. Beynəlxalq iqtisadi inteqrasiya və gömrük-tarif münasibətlərinin tənzimlənməsi. – S.140-151.

Печагин Г.К. Изменение форм организации труда в сельском хозяйстве страны в условиях рыночной экономики. (Peçagin G.K. Bazar iqtisadiyyatı şəraitində kənd təsərrüfatında əməyin təşkili formalarının dəyişilməsi). (Rus dilində). – S.152-165.

POLİOTOLOGİYA, PSIXOLOGİYA

Əliyev B.H., Vəliyeva Y.Ə. Dindirmənin bəzi psixoloji məsələləri. – S.166-176.

Eyyubov İ.Ə. “Ağ ölüm” və ona qarşı mübarizə formaları. – S.177-184.

Sadıqov E.M. Ə.B.Haqverdiyevin əsərlərində əks olunmuş sosial-psixoloji problemlər. – S.185-195.

2006, №2.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2006. – №2. – 172 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Qasımov A.M. Əmək hüquq və azadlıqları insan və vətəndaşın əsas hüquq və azadlıqlarının ayrılmaz hissəsidir. – S.5-21.

Abbasova F.M. İbtidai istintaq və məhkəmə istintaqı mərhələsində obyektiv həqiqətin müəyyən edilməsi. – S.22-35.

Tağıyev A.R. Hüququn mənbələri, anlayışı və nəzəri aspektləri. – S.36-46.

Курбанова Ф.И. Основные направления повышения эффективности законодательства Азербайджанской Республики в области воздушного транспорта. (Qurbanova F.İ. Azərbaycan Respublikası qanunvericiliyində hava nəqliyyatı sahəsində səmərəliliyin inkişafının əsas mərhələləri). (Rus dilində). – S.47-53.

Самедова Ш.Т. О проблемах ответственности за похищение человека в действующем уголовном законодательстве Азербайджанской Республики. (Səmədova Ş.T. Azərbaycan Respublikasının cinayət qanunvericiliyində adam oğurluğuna görə məsuliyyətin problemləri haqqında). (Rus dilində). – S.54-65.

Самедов М.Н. Международный договор и Конституция. (Səmədov M.N. Beynəlxalq müqavilə və konstitusiyası). (Rus dilində). – S.66-74.

Əliyev Ə.İ. Avropa İttifaqı çərçivəsində miqrasiya proseslərinin tənzimlənməsi: tarixi yanaşma, əsas xüsusiyyətlər və problemlər. – S.75-88.

Qasımzadə X.Ə. III-X əsrlərdə Azərbaycanda siyasi və hüquqi fikir. – S.89-97.

Бабазаде М.В. Экономическое сотрудничество стран СНГ: правовая основа и практика. (Babazadə M.V. MDB dövlətlərinin iqtisadi əməkdaşlığı: hüquqi əsas və təcrübə). (Rus dilində). – S.98-108.

FƏLSƏFƏ, PSIXOLOGİYA

Аббасова К.Я. Решение “вечных” вопросов в истории философии и религии. (Abbasova Q.Y. Fəlsəfə və din tarixində “əbədi” məsələlərin həlli). (Rus dilində). – S.109-117.

Абиşов В.Ş. Мəкан və zaman probleminin şərhində modelləşdirmənin rolu. – S.118-132.

Babayeva T.T. Qruplararası münasibətlərin tədqiqi probleminə dair. – S.133-143.

İQTİSADİYYAT

Aslanov H.H. Dövlətin xarici iqtisadi fəaliyyəti, onun tənzimlənməsinin mexanizmləri və dünya təcrübəsi. – S.144-154.

Musayeva F.Q. Özəlləşdirmənin nəzəri aspektləri. – S.155-166.

2006, №3.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2006. – №3. – 156 s. Tirajı 120. (Azərbaycan və rus dillərində). (A4 formatında).

HÜQUQ

Məlikova M.F. Azərbaycanın siyasi və hüquqi təlimlərinin dərk edilməsində tarixilik və varislik prinsipləri. – S.5-15.

Abbasbəyli A.N., İsabəyli A.Q. Pakistan İslam Respublikasının xarici siyasətində din-islam faktoru. – S.16-26.

Мамедов Р.Ф. Международно-правовая делимитация Каспийского моря на двусторонней основе. (1. Становление и особенности). (Məmmədov R.F. Xəzər dənizinin ikitərəfli əsasda beynəlxalq-hüquqi delimitaziyası (1. Yaranması və xüsusiyyətləri). (Rus dilində). – S.27-40.

Самедов М.Н. Некоторые аспекты соотношения “права Европейского суда” и законодательства Азербайджанской Республики. (Səmədov M.N. “Avropa Məhkəməsi hüququ” ilə Azərbaycan Respublikası qanunvericiliyinin qarşılıqlı nisbətinin bəzi aspektləri). (Rus dilində). – S.41-49.

Əliyev Ə.İ. Müasir beynəlxalq və dövlətdaxili hüquqda sığınacaq hüququnun mahiyyəti və əsas xüsusiyyətləri. – S.50-55.

Zeynalova T.K. C.Məmmədquluzadə və qadın azadlığı problemi. – S.56-62.

FƏLSƏFƏ

Qurbanov Ə.C. Qloballaşma və müstəqil Azərbaycanda islamşünaslıq elmi (Problemlər, mülahizələr və təkliflər). – S.63-69.

Məmmədova A.N. Sosial-ekoloji münasibətlərin strukturu və səciyyəvi xüsusiyyətləri. – S.70-80.

Məmmədov F.Ə. A.Eynşteyn və müasir fizikada uyğunluq prinsipinin formalaşması. – S.81-86.

Кахраманова К.Н. Язык как социально-общественное явление. (Qəhrəmanova K.N. Dil sosial-ictimai hadisə kimi). (Rus dilində). – S.87-92.

PSIXOLOGİYA

Vəliyev M.V. M.F.Axundov yaradıcılığında insan xarakteri və onun səciyyəsi. – S.93-101.

Şəfiyeva E.İ. Ünsiyyət prosesi və zabit fəaliyyətində onun əhəmiyyəti. – S.102-112.

Мустафаев А.М. Теоретико-методические основы изучения социально-перцептивной феноменологии. (Rus dilində). – S.113-126.

PEDAQOGİKA

Мухтарова Н.М., Вера Ибемеси. Этнопедагогические традиции и патриотическое воспитание студентов в вузах Азербайджана и Нигерии. (Muxtarova N.M., Vera İbemesi. Etnopedaqoji ənənələr: Azərbaycan və Nigeriya ali məktəblərində tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsi). (Rus dilində). – S.127-138.

Əlizadə H.Ə. Pedaqogika tarixində sosial pedaqoji ideyalar. – S.139-147.

YUBİLEY

Bir insan ömrünün nurlu səhifələri (Xaliq Əbilqasım oğlu Qasımzadə – 70). – S.148-149.

2006, №4.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2006. – №4. – 142 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Əliyev M.N. Sosial təminat hüququnun institutu kimi sosial xidmətin anlayışı və prinsipləri. – S.5-11.

Nəbiyev E.Q. Karolina – XVI-XIX əsr Almaniya cinayət və cinayət-prosessual hüququnun mühüm abidəsidir. – S.12-19.

İsmayılov X.C. XI-XIV əsrlərdə Azərbaycanda torpaq münasibətləri və vergi sisteminin bəzi cəhətləri. – S.20-33.

Мамедов Р.Ф. Виды, формы и методы международно-правовой делимитации пограничных озер. (Məmmədov R.F. Sərhəd göllərinin beynəlxalq-hüquqi delimitizasiyasının növləri, formaları və metodları). (Rus dilində). – S.34-44.

Quliyev E.R. Sovet dövründə Azərbaycanda məcəllələşdirmənin əsas cəhətləri. – S.45-52.

Cəfərov A.Ə. Azərbaycanda əlavə cəzalar haqqında cinayət qanunvericiliyinin inkişaf tarixinə dair. – S.53-61.

Бабазаде М.В. Особенности международно-правового регулирования азербайджано-казахстанских отношений в области торговли и транспорта. (Babazadə M.V. Azərbaycan-Qazaxıstan münasibətlərinin ticarət və nəqliyyat sahəsində beynəlxalq-hüquqi tənzimləmə xüsusiyyətləri). (Rus dilində). – S.62-73.

FƏLSƏFƏ

Наси́ев З.С., Ёсламов Ё.Ә. Социал идракда һәқиқәт илә дәүәрләрин мүнәсибәтинә dair. – S.74-80.

Аббасова К.Я. Философия как социальное явление. (Abbasova Q.Y. Fәlsәfә sosial hadisәdir). (Rus dilindә). – S.81-89.

Cavadova H.Q. Ailә sosial institut kimi. – S.90-97.

Xanlarova N.Ё. Postindustrial sivilizasiyanın texnologiyası. – S.98-105.

PSIXOLOGİYA

Кадырова Р.Г. Особенности религиозных представлений у азербайджанских, еврейских и русских детей, проживающих в Азербайджане. (Qәdirova R.H. Azәрbaycanda yaşayan azәрbaycanlı, yәһudi vә rus uşaqlarının dini tәsәvvүrlәrinin хүsusiyәtlәri). (Rus dilindә). – S.106-115.

İQTİSADİYYAT

Кулиева Н.А. Об одном подходе моделирования функциональной эффективности страхования. (Quliyeva N.Ә. Sığorta sistemlәrinin funksional sәmәrәliliyinin nodellәşdirilmәsinә yeni yanaşma). (Rus dilindә). – S.116-125.

Әyyubova N.S. Социал siyasәti vә büdçәlәрarası mүнәсибәtlәrin tәkmillәşdirilmәsi. – S.126-136.

2007, №1.

Bakı Universitetinin Xәbәrlәri: Sosial-siyasi elmlәр seriyası. – 2007. – №1. – 148 s. Tirajı 120. Format A4. (Azәрbaycan vә rus dillәrindә).

HÜQUQ

Abbasbəyli A.N. Ərəb-İsrail münaqişəsi: vəziyyəti və perspektivləri. – S.5-21.

Назарова К.О. К вопросу о преступлениях с двумя формами вины. (Nəzərova K.O. Təqsirin iki forması ilə törədilən cinayətlərə dair). (Rus dilində). – S.22-32.

Кулиева Р.О. Криминалистическая характеристика убийств. (Quliyeva R.O. Adamöldürmənin kriminalistik xarakteristikası). (Rus dilində). – S.33-44.

Qasımzadə X.Ə. Xürrəmiliyin siyasi və hüquqi ideologiyası. – S.45-54.

Əliyev Ə.İ. Dövlətin miqrasiya siyasəti və əsnəbilər problemi. – S.55-66.

Кərimли А.Қ. Qəsdən adamöldürmə cinayətlərinin tövsifində tamah motivinin yeri. – S.67-80.

Садıқова S.V. İbtidai istintaqda müdafiəçinin prosesual fəaliyyətinin bəzi problemləri. – S.81-93.

FƏLSƏFƏ

Ахундов А.Б., Вейсова С.М. Лоббизм как феномен общественной жизни. (Ахундов А.Б., Вейсова С.М. Lobbizm ictimai həyatın fenomeni kimi). (Rus dilində). – S.94-104.

Рəcəбли Hadi. Sosial siyasətin mahiyyəti, məqsəd və vəzifələri. – S.105-117.

Кəримов V.M. Qədim fəlsəfədə varlıq problemi. – S.118-132.

Муслимзаде Д.М. К вопросу об общественных целях и средствах. (Müslümzadə D.M. İctimai məqsədlər və vasitələr məsələsinə dair). (Rus dilində). – S.133-143.

2007, №2.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2007. – №2. – 140 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Самедов М.Н. “Прецедентное право” Европейского Суда и правовая система Азербайджанской Республики. (Səmədov M.N. Avropa Məhkəməsinin “Precedent hüququ” və Azərbaycan Respublikasının hüquq sistemi). (Rus dilində). – S.5-14.

Sadıqov Ə.İ. Enerji təhlükəsizliyi: davamlı inkişaf və ekologiya (beynəlxalq hüquqi problemlər). – S.15-21.

Əliyev N.K. Cinayət məsuliyyətinin diferensiasiyasında yüngülləşdirici və ağırlaşdırıcı halların rolu. – S.22-30.

Qasımov Ə.Ə. Cinayət işi başlama ilə əlaqədar prokurorun cinayət işi üzrə aparılan tədqiqata və ibtidai istintaqa nəzarəti məsələləri. – S.31-50.

Qədiməliyev A.R. Parlamentarizmin mahiyyəti və funksiyaları. – S.51-60.

Абилов А.Ф. Обязательства в выдаче и смертная казнь: региональный аспект и его влияние. (Əbilov A.F. Təsliməməyə dair öhdəliklər və ölüm cəzası: regional aspekt və onun təsiri). (Rus dilində). – S.61-70.

Muradov E.İ. Cəzanı yüngülləşdirən halların məsuliyyətin diferensiasiyasında iştirakı. – S.71-77.

FƏLSƏFƏ

İmanov H.R. Sosial-tarixi zaman probleminin fəlsəfi şərh. – S.78-87.

İQTİSADİYYAT

Nəzərov V.M. İqtisadi strukturun diversifikasiyasının nəzəri əsasları. – S.88-93.

Кязимов Р.Н. О тенденциях глобального развития: цивилизационный подход в их познании. (Kazımov R.N. Qlobal inkişaf meylləri haqqında: onların dərk olunmasında sivilizasiyalı yanaşma). (Rus dilində). – S.94-102.

PSIXOLOGİYA

Велиев М.В., Мустафаев А.М. Психология игры в различные возрастные периоды. (Vəliyev M.V., Mustafayev A.M. Müxtəlif yaş dövrlərində oyun psixologiyası). (Rus dilində). – S.103-116.

POLİTOLOGİYA

İbadov N.S. H.Əliyev siyasi kursu Azərbaycanda legitim hakimiyyətin formalaşmasına təminatdır. – S.117-126.

PEDAQOGİKA

İsmixanov M.A. Elmi idrak və təlim idrakı. – S.127-133.

2007, №3.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2007. – №3. – 180 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Кулиева Р.О. Криминалистическая характеристика преступлений (общие вопросы). (Quliyeva R.O. Cinayətlərin kriminalistik xarakteristikası (ümumi suallar). (Rus dilində). – S.5-20.

Самедов М.Н. Международно-правовые основы деятельности Конституционного Суда Азербайджанской Республики. (Səmədov M.N. Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinin fəaliyyətinin beynəlxalq hüquqi əsasları). (Rus dilində). – S.21-29.

Bayramzadə X.Ə. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin anlayışı və onların sistemi. – S.30-46.

Quliyev E.R. Normativ-hüquqi aktların xüsusi növü kimi məcəllələrin hüquqi təbiəti haqqında. – S.47-53.

Seyidov F.Ə. Qanunvericilik texnikasının mahiyyəti məsələsinə dair. – S.54-61.

Quliyev V.Ş. Cinayət hüquq normaları: funksiyaları və quruluşu. – S.62-70.

İQTİSADİYYAT

Qasımov A.A. Azərbaycanın ixrac potensialı və onun artırılması problemləri. – S.71-79.

Рустамбеков Г.Б. Национальная идентификация рыночной экономики: контуры Азербайджанской модели. (Rüstəmbəyov H.B. Bazar iqtisadiyyatının milli identifikasiyası: Azərbaycan modelinin cizgiləri). (Rus dilində). – S.80-89.

Алекперов А.А. Эколого-экономический анализ проблемы экосферы. (Ələkbərov A.Ə. Ekosfera probleminin ekoloji-iqtisadi analizi). (Rus dilində). – S.90-98.

FƏLSƏFƏ

Mürşüdlü Q.C. C.Əfqaninin həyat fəaliyyəti (I məqalə). – S.99-110.

Касумова Г.К. Социокультурные риски глобализирующегося мира. (Qasımoва G.K. Qloballaşan dünyada sosiomədəni risklər). (Rus dilində). – S.111-118.

Bəşirov R.İ. Təbiətşünaslığın inkişafının postqeyri klassik mərhələsi və onun əsas xüsusiyyətləri. – S.119-124.

Гамидов О.М. В.Гумбольдт о теории и типологии художественности. (Rus dilində). – S.125-139.

Меджидова Н.Г. Особенности отношения к жизни в период старения. (Məcidova N.H. Qocalıq dövründə həyata münasibətin özəllikləri). (Rus dilində). – S.140-144.

SOSİOLOGİYA

Şəfiyev Ü.A. İnsan-siyasət münasibətləri: sosioloji təhlil. – S.145-154.

PSIXOLOGİYA

Кадырова Р.Г. Национализм в социально-психологическом измерении. (Qədirova R.H. Millətçilik sosial-psixoloji ölçüdə). (Rus dilində). – S.155-163.

Şəfiyeva E.İ. Zabitin xidməti fəaliyyətinin psixoloji əsasları. – S.164-171.

2007, №4.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2007. – №4. – 204 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Səməndərov F.Y. Türkiyə Respublikasının 2004-cü il Cəza Qanununun Ümumi Hissəsinin əsas cəhətləri haqqında. – S.5-13.

Abbasbəyli A.N. Müasir şəraitdə Avropa geostrategiyası. – S.14-23.

Əliyev M.N. Sosial təminat hüququnun mənbəyi kimi lokal xarakterli aktların xüsusiyyətləri. – S.24-29.

İsmayılov X.C. Yerli özünüidarəetmə: hüquqi təbiəti və sistemli yanaşmanın bəzi aspektləri. – S.30-44.

Самедов Э.Н. Конституция Азербайджанской Республики 1995 г. – основа национального права Азербайджана. (1995-ci il Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan milli hüququnun əsasıdır). (Rus dilində). – S.45-53.

Aslanov H.A. Qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə cinayətinin obyektiv cəhəti haqqında. – S.54-61.

Bektaş S.İ. Konstitusiyə ədliyyəsi orqanlarının hüquqi statusuna dair. – S.62-71.

Rzayeva S.N. Amnistiya və əfvətmə haqqında qanunvericiliyin inkişafına dair. – S.72-84.

Usubov M.M. Terrorçuluğun kriminoloji xarakteristikası. – S.85-94.

FƏLSƏFƏ

Касумова Г.К. Синергетический подход к социокультурным процессам. (Qasımoğlu G.K. Sosiomədəni proseslərdə sinergetik yanaşma). (Rus dilində). – S.95-104.

Əlizadə B.X. G.V.Hegelin “Tarix fəlsəfəsi”. – S.105-115.

POLİTOLOGİYA

Mirzəzadə A.B. Milli elita nəzəriyyəsi. – S.116-124.

İQTİSADİYYAT

Şıxəlizadə S.Ə. Bakı-Tbilisi-Ceyhan neft kəməri – neft strategiyasının reallaşmasının vacib elementidir. – S.125-134.

İbadov S.A. Müstəqil milli iqtisadiyyat: məzmunu və formalaşdırılmasının nəzəri problemləri. – S.135-150.

Sarıyev K.A., Sarıyev A.K. Azərbaycanda regional sahibkarlığın inkişaf istiqamətləri (Məqalə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) səmərəli icrasının üç illiyinə həsr olunur). – S.151-161.

Musayeva F.Q. Məşğulluq probleminin tədqiqinin nəzəri-metodoloji aspektləri. – S.162-172.

PSIXOLOGİYA

Bayramov İ.M. Qloballaşma şəraitində separatizmin sosial-psixoloji aspektləri. – S.173-182.

SOSİOLOGİYA

Аббасова К.Я. Влияние политических отношений общества на формирование философских идей (исторический обзор). (Abbasova Q.Y. Fəlsəfi ideyaların formalaşmasına cəmiyyətin siyasi münasibətlərinin təsiri) (tarixi icmal). (Rus dilində). – S. 183-191.

Zərqanayeva İ. Dövlətçiliyimizin möhkəmlənməsində dini dəyərlərin rolu. – S.192-197.

2008, №1.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2008. – №1. – 196 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Xudiyev N.N. Sadə qəsdən adamöldürmə cinayətlərinin xüsusi amansızlıqla qəsdən adamöldürmə cinayətlərindən fərqləndirilməsinin bəzi məsələləri. – S.5-15.

Mirzəyeva A.Q. Verginin anlayışı və xüsusiyyətləri: hüquqi-nəzəri aspektləri. – S.16-27.

Nəbiyev E.Q. Anqlosakson (ingilis) hüquq sistemində presedent hüququnun inkişaf tarixi və xüsusiyyətləri. – S.28-44.

Məhərrəmov A.A. Ekoloji təhlükəsizlik: mühüm amillər və əsas xüsusiyyətlər. – S.45-52.

Cavanbəxt Lalə Ə.M. Azərbaycan Respublikasında saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma haqqında cinayət qanunvericiliyinin inkişafı barədə. – S.53-66.

Садыхов А.Н. Современные модели суда присяжных. (Sadıxov A.N. Andlılar Məhkəməsinin müasir modelləri). (Rus dilində). – S.67-79.

FƏLSƏFƏ

Ağabəyova Ü.R. Qloballaşma və Azərbaycan milli mentaliteti: tarix və müasirlik. – S.80-85.

Исмаилова С.А. Проблема насилия в семье. (İsmayılova S.A. Ailədə zorakılıq problemi). (Rus dilində). – S.86-95.

Ахундова С.М. О взаимодействии “объяснения” и “понимания” как универсальных операций в логике. (Ахундова S.M. Məntiqdə universal əməliyyat olan “izahetmə” və “anlama” haqqında). (Rus dilində). – S.96-100.

PEDAQOGİKA

Həsənova F.A., Qasımova L.N. Milli-mənəvi dəyərlər Azərbaycan mütəfəkkirlərinin yaradıcılığında. – S.101-111.

Мухтарова Н.М. Поликультурное образование как важнейший компонент образовательной парадигмы эпохи глобализации. (Muxtarova N.M. Polikultur təhsil qloballaşma dövründə təhsil paradiqmasının mühüm komponenti kimi). (Rus dilində). – S.112-117.

POLİTOLOGİYA

İbrahimova G.İ. Qadın hüquqlarının müdafiəsi insan hüquqlarının müdafiəsinin tərkib hissəsidir. – S.118-126.

İQTİSADİYYAT

Aslanov H.H. Avropa İqtisadi Birliyinin valyuta sisteminin yaranması və inkişaf mərhələləri. – S.127-136.

Əliquliyev R.M., Mahmudova R.Ş. İnformasiya mədəniyyəti: mahiyyəti və formalaşdırılması problemləri və həlli yolları. – S.137-145.

Qasimov A.A., Aslanov H.H. Xarici iqtisadi fəaliyyətdə valyuta münasibətləri və onların tənzimlənməsi mexanizmləri. – S.146-154.

Behbudzadə H.X. Azərbaycan Respublikasında makroiqtisadi dinamik inkişafın meylləri və sosial-iqtisadi nəticələrinin təhlili. – S.155-163.

PSIXOLOGİYA

Vəliyev M.V. XIX əsrdə Azərbaycanda iqtisadi-ictimai şəraitin psixoloji fikrin inkişafına təsiri. – S.164-175.

Surəti P.H. İdarəetmə fəaliyyətinə stressyaradıcı amillərin mənfi təsirlərinin təzahür xüsusiyyətləri. – S.176-188.

2008, №2.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2008. – №2. – 202 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Əliyev M.N. Sosial təminatın beynəlxalq standartları. – S.5-15.

Самедова Ш.Т. Вопросы дифференциации ответственности за массовые беспорядки в Уголовном Кодексе Азербайджанской Республики. (Səmədova Ş.T. Azərbaycan Respublikası cinayət məəcəlləsində kütləvi iğtişəşə görə məsuliyyətin diferensiasiya məsələləri). (Rus dilində). – S.16-26.

Sadıqov Ə.İ. Nüvə enerjisindən dəymiş zərərə görə hüquqi məsuliyyətin beynəlxalq rejimi. – S.27-37.

Məhərrəmov A.A. Sağlam (əlverişli) ətraf mühitdə yaşamaq hüququnun insan hüquqları sistemində yeri. – S.38-46.

Mirələmov F.H. İngəncə vermə əməllərinin subyektiv əlamətləri. – S.47-52.

Nağıyeva N.C. Avropa mərkəzçiliyi: Cənubi Qafqaz və Azərbaycan. – S.53-61.

Самедов Э.Н. Нормативно-правовой акт как основная форма права в Азербайджанской Республике. (Səmədov E.N. Normativ hüquqi akt

Azərbaycan Respublikasında hüququn əsas formasıdır). (Rus dilində). – S.62-72.

Qənbərov D.M. Beynəlxalq ekoloji təhlükəsizliyə dair Beynəlxalq hüquqi standartların dövlətlərin milli qanunvericiliklərinə implementasiyasının xüsusiyyətləri. – S.73-78.

Zeynalova T.K. C.Məmmədquluzadə dövlət quruluşu və onun idarəçilik formaları haqqında. – S.79-85.

Vəliyev T.T. Birləşmiş Millətlər Təşkilatı və ədalətli məhkəmə araşdırması hüququ. – S.86-103.

FƏLSƏFƏ

Məmmədov Ə.B. Yaradıcılıq: fəlsəfi mahiyyəti və idraki imkanları. – S.104-110.

Kərimov V.M. Orta əsrlər fəlsəfəsində varlıq problemi. – S.111-121.

Əliyev Y.M. İnsanın mənəvi aləmində həyatın mənası və ölüm problemi. – S.122-134.

Həsənova P.Ə. Elm və sivilizasiyanın qarşılıqlı əlaqəsinin fəlsəfi panoramı. – S.135-141.

Hüseynov E.N. Tarixi şüur və tarixi idrakın nisbəti. – S.142-151

Kərimova N.İ. Ekoloji tələbat ictimai tələbatın xüsusi növü kimi. – S.152-165.

PSIXOLOGİYA

Велиев М.В., Мустафаев А.М., Байрамов И.М. Психологические особенности агрессивного поведения подростков. (Vəliyev M.V., Mustafayev A.M., Bayramov İ.M. Yeniyetmələrin aqressiv davranışının psixoloji xüsusiyyətləri). (Rus dilində). – S.166-179.

Əliyev B.H., Əliyeva K.R. Yaradıcı müəllim hazırlığının bəzi məsələləri. – S.180-187.

PEDAQOGİKA

İsmixanov M.A.Şagirdlərin müstəqil işi: təlim prosesində mövqeyi və mahiyyəti. – S.188-195.

2008, №3.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2008. – №3. – 168 s. Tirajı 120. FormatA4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Меликова М.Ф. К вопросу периодизации истории просветительства в Азербайджане. (Məlikova M.F. Azərbaycanda maarifçilik tarixinin dövrləşdirilməsi məsələsinə dair). (Rus dilində). – S.5-13.

Xələfov E.A. Sahibkarlıq fəaliyyəti hüququnun ilkin şərtləri və məzmunu. – S.14-18.

Məmmədov T.M. Xarici ölkələrin cinayət qanunvericiliyində qanunsuz abort etmənin tənzimlənməsi məsələləri. – S.19-25.

Əliyev M.O. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Prosesual Məcəlləsində əmr icraatı ilə bağlı bəzi məsələlər haqqında. – S.26-31.

İsmayılov X.C. 1870-ci il şəhər əsasnaməsinə görə Azərbaycanda şəhər özünüidarəsinin təşəkkülünün xüsusiyyətləri. – S.32-42.

Məhərrəmov A.A. BMT və onun əsas orqanlarının ekoloji təhlükəsizlik sferasında fəaliyyəti. – S.43-56.

Miriyeva F.A. Azərbaycan Respublikasında insan hüquqlarının məhkəmə müdafiəsinin nəzəri-hüquqi əsasları. – S.57-64.

Багиров С.С. Понятие, содержание и признаки функции государства. (Bağırov S.S. Dövlətin funksiyalarının anlayışı, mahiyyəti və əlamətləri). (Rus dilində). – S.65-73

Zamanova A.A. Müasir vergi xidməti. – S.74-78.

FƏLSƏFƏ

Аббасова К.Я. Место философии в духовной культуре. (Abbasova Q.Y. Mənəvi mədəniyyətdə fəlsəfənin yeri). (Rus dilində). – S.79-86.

Mürşüdlü Q.C. С.Əfqaninin həyat fəaliyyəti (II məqalə). – S.87-99.

Касумова Г.К. Глобализация как фактор трансформации культуры. (Qasımova G.K. Qloballaşma mədəniyyətin transformasiya amili kimi). (Rus dilində). – S.100-107.

POLİTOLOGİYA

İbrahimov Z.H. Müasir qloballaşma prosesləri və Azərbaycanın milli təhlükəsizliyi. – S.108-115.

PEDAQOGİKA

Мухтарова Н.М. Высшее дистанционное образование в современном вузовском образовательном пространстве. (Muxtarova N.M. Müasir ali təhsil sistemində distant təhsil). (Rus dilində). – S.116-127.

Шириева Р. Гражданская позиция личности как важнейшая проблема современной педагогической науки. (Şiriyeva R. Müasir pedaqogika elmində şəxsiyyətin rolu əsas problem kimi). (Rus dilində). – S.67-79.

PSIXOLOGİYA

Əliyev B.H., Cabbarov R.V. Şəxsiyyətyönümlü təhsil sistemində şəxsiyyət və təhsilin qarşılıqlı əlaqəsinin psixopedaqoji problemləri. – S.141-148.

Велиев М.В., Мустафаев А.М. Психологические особенности деятельности молодого учителя. (Vəliyev M.V., Mustafayev A.M. Gənc müəllimin fəaliyyətinin psixoloji xüsusiyyətləri). (Rus dilində). – S.149-162.

2008, №4.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2008. – №4. – 256 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Abbasbəyli A.N. Beynəlxalq münaqişələrdə hərbi güc faktorunun yeri və rolu. – S.5-24.

İmanlı M.N. Talama cinayətlərinin predmetinin öyrənilməsi məsələləri. – S.25-36.

Кулиева Р.О. Криминалистическая характеристика краж. (Quliyeva R.O. Oğurluğun kriminalistik xarakteristikası). (Rus dilində). – S.37-44.

Самедов М.Н. К. Проблеме видов международных договоров Азербайджанской Республики. (Səmədov M.N. Azərbaycan Respublikası beynəlxalq müqavilələrinin növləri probleminə dair). (Rus dilində). – S.45-57.

Nəbiyev E.Q. Klassik məktəb və XVIII-XIX əsrlərdə Fransada yeni cinayət hüququnun formalaşması və inkişafı. – S.58-71.

Məhərrəmov A.A. Ekoloji təhlükəsizlik sferasında milli qanunvericilik (Avropa dövlətləri və ABŞ qanunvericiliyi praktikasında). – S.72-89.

Abbasova F.M. Cinayət mühakimə icraatının prinsipləri sistemində çəkişmə prinsipinin yeri. – S.90-97.

Sadıqov Ə.İ. Tələbin təhlükəsizliyinin beynəlxalq institusional mexanizmi: Beynəlxalq Enerji Agentliyi / İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı. – S.98-105.

Гусейнов А.А. Современные концепции позитивной юридической ответственности. (Hüseynov Ə.A. Pozitiv hüquq məsuliyyətinin müasir konsepsiyaları). (Rus dilində). – S.106-116.

Əliyev N.K. Cinayətdə iştirakçılığın bəzi subyektiv əlamətləri haqqında. – S.117-127.

İsgəndərov A.Ə. Əməlin kriminallaşdırılmasında ictimai təhlükəli nəticənin rolu haqqında. – S.128-136.

Musayev H.M. Beynəlxalq Terrorizmin təşəkkülü və müasir dövrdə onun həyata keçirilmə üsulları. – S.137-144.

Əliyev S.S. Əməlin tövsifində qəsdin müəyyən edilməsi. – S.145-151.

İbadov T.İ. İnsan alverinə qarşı mübarizə haqqında Avropa Şurasının Konvensiyası. – S.152-157.

FƏLSƏFƏ

Микаилова Н.Э. Человек и культура. (Mikayılova N.E. İnsan və mədəniyyət). (Rus dilində). – S.158-166.

Allahverdiyev Q.V. Mənlik şüuru və azadlıq. – S.167-175.

Əzizova A.Ə. Epistemologiya: idrakda həqiqət axtarışı. – S.176-183.

POLİTOLOGİYA

Гасанов Р.М. Гражданское общество, социальный капитал и местное самоуправление в Азербайджане. (Həsənov R.M. Azərbaycanada vətəndaş cəmiyyəti, sosial kapital və yerli özünü idarəetmə). (Rus dilində). – S.184-195.

PSIXOLOGİYA

Haşımova S.S. Müasir dövrdə təşkilat üzvünün şəxsiyyətinin öyrənilməsinə əsas yanaşmalar. – S.196-210.

PEDAQOGİKA

M.A. Quliyeva. Məhəmməd Füzulinin «Rindü-Zahid» və «Fəzliyə nəsihət» əsərlərində ailə, övlad tərbiyəsi məsələləri. – S.211-217.

İQTİSADİYYAT

Məhərrəmov A.M. ÜTT-nin yaradılmasının nəzəri-hüquqi və iqtisadi əsasları və tarixi. – S.218-233.

Qasimov A.A., Aslanov H.H. Milli valyutanın dönərliliyi və xarici iqtisadi əlaqələrdə onun rolu. – S.234-241.

YUBİLEY

Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası – 40. – S.242-247.

2009, №1.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2009. – №1. – 172 s. Tirajı 120. (Format A4. Azərbaycan və rus dillərində).

HÜQUQ

Меликова М.Ф. Из истории просветительства в Азербайджане в III-X вв. (Məlikova M.F. III-X əsrlər Azərbaycanda maarifçilik tarixindən). (Rus dilində). – S.5-14.

Abbasova F.M. Qədim və orta əsrlərin cinayət mühakiməsində çəkişmə başlanğıclarına dair. – S.15-22.

Xələfov E.A. Sahibkarlıq fəaliyyətində əmlakın hüquqi rejimi. – S.23-27.

Məhərrəmov A.A. Hüququn ümumi prinsipləri və beynəlxalq hüququn ümumi prinsiplərinin beynəlxalq ekoloji təhlükəsizliyin prinsiplərinin formalaşmasına təsiri. – S.28-35.

Əliyev A.C. Hərbi qulluqçuların cinayət məsuliyyəti. – S.36-48.

Талыбова К.В. Вопрос единства прав человека и их гарантий. (Talibova K.V. İnsan hüquq və azadlıqları və onların təminatının vəhdəti məsələsi). (Rus dilində). – S.49-56.

Kazımov R.S. ABŞ-ın məhkəmə sistemi. – S.57-64.

Садыхов А.Н. Психологические основы вердикта суда присяжных. (Sadıqov A.N. Andlılar məhkəməsinin verdiktinin psixoloji əsasları). (Rus dilində). – S.65-75.

Qasımzadə R.A. Cinayət tərkiblərinin növləri. – S.76-84.

FƏLSƏFƏ

Kərimov V.M. Yeni dövr fəlsəfəsində varlıq problemi. – S.85-98.

Məmmədov N.K. Yapon ictimai fikrində maarifçilik ideyaları. – S.99-104.

Cavadova R.R. Şəxsiyyətlərarası attraksiyanın determinantları. – S.105-117.

Vəliyev D.C. Əli Şəriəti və Seyid Hüseyn Nəsrin dini-fəlsəfi baxışları arasında oxşar və fərqli cəhətlərə dair. – S.118-124.

Hacıyev O.Y. Orta sinif: formalaşması, inkişafı, perspektivləri. – S.125-131.

Allahverdiyev Q.V. Hüququn əxlaqiliyi problemi və azadlıq. – S.132-138.

İQTİSADİYYAT

Məhərrəmov A.M. Gömrük işi sferasında regional beynəlxalq müqavilələr. – S.139-144.

Daşdamirov M.A., Babayev A.A. Различие в уровне обеспечения факторами производства в условиях переходной экономики. (Daşdamirov M.Ə., Babayev Ə.A. İqtisadiyyatın keçid şəraitində istehsal amilləri ilə təminatının fərqi). (Rus dilində). – S.145-150.

Кулиев Т.А. Крестьянское (фермерское) хозяйство как субъект крестьянской потребительской кооперации. (Quliyev T.Ə. Kəndli (fermer) təsərrüfatı kəndli istehlak kooperasiyasının subyekti kimi). (Rus dilində). – S.151-157.

Nəzərov V.M., Qəmbərov Ə.Ş. İnkişaf etmiş ölkələrdə kiçik biznesin təşkili təcrübəsi. – S.158-163.

2009, №2.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2009. – №2. – 164 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Əliyev M.N. Sosial-iqtisadi hüquqlar insanın yaşamaq hüququnun təminatçısı kimi. – S.5-13.

İsmayılov X.C. XIX əsrin sonlarında Azərbaycanda yerli özünüidarə üzrə həyata keçirilən islahatların mahiyyəti. – S.14-27.

Rzayev Ə.H. Dövlət qulluğunun tədqiqində müqayisəli metod: nəzəri, tarixi və praktiki aspektləri. – S.28-36.

Гусейнов А.А. Основания позитивной юридической ответственности. (Hüseynov Ə.Ə. Pozitiv hüquq məsuliyyətinin əsasları). (Rus dilində). – S.37-45.

Kazımov R.S. İbtidai istintaqın dayandırılmasının əsasları və prosessual qaydası. – S.46-60.

Sadıqov R.Ə. Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin ən mühüm istiqamətlərindən biri kimi. – S.61-66.

Əliyev A.A. Müasir dövrdə Azərbaycan-İran münasibətləri. – S.67-74.

İsgəndərov A.Ə. İctimai təhlükəli nəticə və onun cinayət məsuliyyətinin diferensiasiyasında rolu. – S.75-82.

FƏLSƏFƏ

Məmmədov Ə.B., Bəşirov R.İ. Elmi hipoteza: epistemoloji aspektləri və metodoloji yükü. – S.83-92.

Hacıyev Z.C. Mənəvilik anlayışının sosial-fəlsəfi mahiyyəti. – S.93-100.

Kərimova N.İ. Atmosferin, akval sistemin və torpağın texnogen çirkləndirilməsi. – S.101-114.

İmanova A.M. Kütləvi informasiya vasitələrinin sosiallaşdırma potensialı. – S.115-124.

PSIXOLOGİYA

Şəfiyeva E.İ. Liderlik və zabitin xidməti fəaliyyətində onun əhəmiyyəti. – S.125-137.

SOSİOLOGİYA

Kosayev A.İ. Qloballaşma prosesinin əsas istiqamətləri və sosial nəticələri. – S.138-147.

İQTİSADİYYAT

Məmmədov R.O. Regional iqtisadi təhlükəsizliyə təsir edən amillərin qiymətləndirilməsi və idarə edilməsi xüsusiyyətləri. – S.148-155.

2009, №3.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. (Xüsusi buraxılış: Bakı Dövlət Universiteti – 90). – 2009. – №3. – 208 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı: 24 aprel 2009-cu il. – S.1.

Məhərrəmov A.M. 90 illik şərəfli yol. – S.7-9.

Əliyev İ.Ə. Bakı Dövlət Universiteti elmin inkişafı yollarında (1998-2009-cu illər). – S.10-20.

HÜQUQ

Меликова М.Ф. Правовая политика и актуальные проблемы законотворчества. (Məlikova M.F. Hüquqi siyasət və qanun yaradıcılığının aktual problemləri). (Rus dilində). – S.21-31.

Əsgərov Z.A. Yerli özünüidarəetmənin nəzəri–hüquqi əsasları. – S.32-39.

Səfa Mirzəyev Azərbaycan parlamentinin inkişafı və müasir funksiyaları. – S.40-49.

Abdullayev F.S. Konstitusiya məhkəməsi aktlarının hüquqi qüvvəsi və icrasının bəzi problemləri. – S.50-61.

Hüseynova H. Azərbaycan respublikasında ailə, qadın və uşaq məsələlərinin inkişaf perspektivləri. – S.62-70.

Səməndərov F.Y. Cinayət hüququnun bəzi fəlsəfi müddəaları haqqında. – S.71-76.

Qasimov A.M. Postsovet dövründə MDB ölkələrinin əmək qanunvericiliyi üzrə işçinin işdən kənar edilməsi haqqında normaların müqayisəli təhlili. – S.77-86.

Салимов К.Н. Международно-правовые проблемы геноцида. (Səlimov K.N. 1915-ci il “erməni soyqırımı”nın qəbul olunmasının beynəlxalq-hüquq problemləri). (Rus dilində). – S.87-99.

Əliyev Ə.İ. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin sahəvi prinsipləri və Azərbaycan Respublikasının dövlətdaxili qanunvericiliyi. – S.100-110.

Məhərrəmov A.A. Ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının ikitərəfli beynəlxalq-hüquqi əməkdaşlıq münasibətlərinin formalaşması və inkişaf meylləri. – S.111-119.

Ахмедов И.Б. Пределы осуществления и нотариальная защита наследственных прав граждан. (Əhmədov İ.B. Vətəndaşların vərəsəlik hüquqlarının həyata keçirilməsi və notarial qaydada müdafiəsi). (Rus dilində). – S.120-129.

İQTİSADİYYAT

Məhərrəmov A.M. Avropa regionunda gömrük siyasətinin formalaşması və əsas inkişaf xüsusiyyətləri. – S.130-142.

Əliyev V.İ. Müasir beynəlxalq iqtisadi-gömrük münasibətlərinin tənzimlənməsinin spesifik prinsipləri. – S.143-150.

PEDAQOGİKA

Əlizadə H.Ə. Dolaylı təsir priyomları: refleksiya və identifikasiya effektləri. – S.151-159.

Махмудова Р.М. О влиянии некоторых социальных факторов на самостоятельную работу студентов. (Mahmudova R.M. Tələbə müstəqil işinə bəzi sosial amillərin təsiri haqqında). (Rus dilində). – S.160-168.

PSIXOLOGİYA

Алиев Б.Г. Некоторые вопросы психологии типологии личности политического лидера. (Əliyev B.H. Siyasi liderin şəxsiyyətinin tipologiyasının bəzi psixologi məsələləri). (Rus dilində). – S.169-184.

Алиева К.Р. Модель формирования творческого потенциала личности. (Əliyeva K.R. Şəxsiyyətin yaradıcılıq potensialının formalaşması modeli). (Rus dilində). – S.185-200.

2009, №4.

Bakı Universitetinin Xəbərləri: Sosial-siyasi elmlər seriyası. – 2009. – №4. – 140 s. Tirajı 120. Format A4. (Azərbaycan və rus dillərində).

HÜQUQ

Тимченко Л.Д., Рагимов Н.И. Некоторые проблемы правового обеспечения продовольственной безопасности. (Timçenko L.D., Rəhimov N.İ. Ərzaq təhlükəsizliyinin hüquqi təminatının bir sıra problemləri). (Rus dilində). – S.5-12.

Nəbiyev E.Q. Türkiyə Respublikasının cinayət qanunvericiliyində bəzi cinayət və cəza məsələləri. – S.13-19.

Самедов М.Н. Международные межведомственные договора Азербайджанской Республики. (Səmədov M.N. Azərbaycan Respublikasının beynəlxalq idarələrarası müqavilələri). (Rus dilində). – S.20-33.

Самедова Ш.Т. Вопросы ответственности за умышленное убийство матерью своего новорожденного ребенка. (Səmədova Ş.T. Ananın yeni doğduğu uşağı qəsdən öldürməsinə görə məsuiyyət məsələləri). (Rus dilində). – S.34-47.

Seyidov Ə.C. Beynəlxalq müqavilə normaları və cinayət-prosessual qanunvericiliyi. – S.48-53.

Караев Р.М. Тенденции развития института признания государств в теории и практике международного права. (Qarayev R.M. Beynəlxalq hüquq nəzəriyyəsində və təcrübəsində dövlətlərin tanınması institutunun inkişaf tendensiyası). (Rus dilində). – S.54-66.

Quliyev V.Ş. Cinayət hüquq normasının mühafizəedici funksiyası haqqında. – S.67-74.

Məhərrəmov M.Y. İnsan hüquqlarının müdafiəsi və müasir beynəlxalq hüquqda humanitar müdaxilə problemi. – S.75-79.

Мурадов С.Е. Роль верховного суда в конституционном развитии США. (Muradov S.E. ABŞ-ın konstitusiyası inkişafında Ali Məhkəmənin rolu). (Rus dilində). – S.80-89.

FƏLSƏFƏ

Микаилова Н.Э. Роль культуры в экономической жизни современного общества. (Mikayılova N.E. Müasir cəmiyyətin iqtisadi həyatında mədəniyyətin rolu). (Rus dilində). – S.90-100.

PSIXOLOGİYA

Şəfiyeva E.İ. Hərbi fəaliyyətin psixoloji təhlili. – S.101-110.

PEDAQOGİKA

Nəzərova R.H. “Molla Nəsrəddin” jurnalı estetik tərbiyə haqqında. – S.111-115.

İQTİSADİYYAT

Nadırov A., Əliyev V. Ümumdünya gömrük təşkilatının normayaradıcılıq fəaliyyəti və beynəlxalq gömrük münasibətlərinin tənzimlənməsi. – S.116-124.

Aslanov H.H. Bazar münasibətləri şəraitində iqtisadiyyatın idarə olunmasında dövlət maliyyəsinin rolu. – S.125-133.